



www.musavat.com

MUSAVAT

Xəbər
Azərbaycanda
"donuz qripi"ndən
ölmüş adamlar
ola bilər -
iddia
yazısı səh.14-də

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 3 fevral 2016-cı il Çərşənbə № 25 (6346) Qiyməti 40 qəpik

Gündəm
"Texnikabank" bağlandı: əmanətçilər
mərkəzi ofisin qapısına yığıldı



Bankın rəhbəri Etibar Əliyev vəziyyətlə barışıb, ortada cavabını gözləyən xeyli sual var...

yazısı səh.13-də

Pulumuzu evdə oğrular, bankda
bankirlər oğurlayır

yazısı səh.10-də

Prezidentin Dubay səfərinin
səbəbi-ekspertlər danışır

yazısı səh.7-də

Hökumət dolların "qara
bazar"ı ilə bacarmır

yazısı səh.10-də

Əli Əsədov ətrafında müəmma

yazısı səh.7-də

Əli Kərimlinin "ayağa durmuram"
sözlərinə sərt reaksiya

yazısı səh.6-də

Rəsulzadənin büstü olan
park hasarlandı

yazısı səh.7-də

Direktoru həbs edilən
"AVIS" in aptekləri işləyir

yazısı səh.13-də

Politoloqdan şimal
təhlükəsi ilə bağlı
şok xəbərdarlıq

yazısı səh.12-də

Ərdoğan Azərbaycana gəlir

yazısı səh.7-də

Qubad İbadoğlunun
müavindən Arif Hacılinın
müavinəinə sərt cavab

yazısı səh.4-də

Cahangir Hacıyev "maliyyə bossları" ilə üzlaşmə tələb edir

HƏBSDƏKİ BANKİR TƏSLİM

OLMUR - HƏBSLƏR BÖYÜYƏ BİLƏR

Beynəlxalq Bankın sabiq sədri Elman Rüstəmov və Samir Şərifovla üzlaşmənin protokollaşdırılmasını və cinayət işinin materiallarına əlavə olunmasını tələb edir; məhbus bankirdən 2 maliyyəçi məmura "qabağımda fərağat dayanırdınız" ismarışı...



NATO "Patriot" raketlərini Türkiyəyə
qaytarır - böyük savaş qapıda

ABŞ isə Gürcüstan-Ermənistan sərhədini möhkəmlətmək qərarı verib; Azərbaycan ətrafında hərbi durum ağırlaşır; Qarabağ münacişəsi zonasında yeni erməni tərribatları da istisna deyil; rusiyalı analitik: "Putin - müharibə behanesi axtarır..." yazısı səh.8-də




SOCAR
prezidenti
ölümlə üz-üzə
gəlməsindən
danışdı

yazısı səh.4-də



Hacı İbrahim Nehrəmli:
"Mənim
prezidentə
çixışına
mane olurlar"

yazısı səh.5-də



Jurnalistin
qətli ilə bağlı
məhkəmədə
qalmaqal-bibər
qazi buraxıldı

yazısı səh.3-də



İlham Əliyev Dubayın əmiri ilə görüşdü

Birləşmiş Ərəb Əmirliyində rəsmi səfərdə olan prezident İlham Əliyev vitse-prezident və baş nazir, Dubayın əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumla görüşüb.

"Qafqazinfo" xəbər verir ki, görüş Şeyxin iqamətgahında baş tutub. Görüşdə Şeyxin yeganə varisi Şeyx Həmdan bin Rəşid Əl Maktum da iştirak edib.

Dubay əmiri prezident İlham Əliyevə BƏƏ-nin Marsdakı missiyası ilə bağlı nəşr etdirdiyi kitabını hədiyyə edib.



"NBC Bank"ın lisenziyası bərpa olunub

Mərkəzi Bankın (AMB) 01.02.2016-cı il tarixli 10/3 sayılı qərarı ilə 25.01.2016-cı il tarixli 06/3 sayılı qərarı (NBC Bank ASC-nin lisenziyasının geri çağırılması) qüvvədən düşmüş hesab olunur.

"APA-Economics" xəbər verir ki, bu barədə bankın rəsmi facebook səhifəsində yayılan xəbərdə deyilir.

"NBC Bank" ASC-nin lisenziyası bərpa olunur. Bu münasibətlə bütün müştərilərimizi təbrik edirik. 03.02.2016-cı il tarixindən "NBC Bank" ASC bütün bank əməliyyatları üzrə xidmətinizdə olacaqdır", - deyə məlumatda bildirilir.

"Nə qərar qəbul olunacaqsa, tabe olacağıq"

"Ölkədə struktur islahatları aparılır. Bu prosedə nə qərar olacaqsa, biz də tabe olacağıq". APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə TQDK və Təhsil Nazirliyinin birləşməsi barədə məlumatlara münasibət bildirərkən deyib.

O bildirib ki, bununla bağlı yuxarı orqanlardan onlara hələlik hər hansı məlumat daxil olmayıb: "İslahatlar çərçivəsində nə qərar qəbul olunacaqsa, biz də tabe olacağıq. Mən üzümü abituriyentlərə, valideynlərə tuturam: Hər hansı qərar qəbul olunacağı təqdirdə belə sizin bilikləriniz düzgün və obyektiv aparılacaq. Heç bir dəyişiklik sizə təsir göstərməyəcək. Prezident İlham Əliyevin siyasəti insanları qorumaqdır. Heç kimin 11 il əziyyət çəkən uşaqlara zərbə vurmaq fikri yoxdur".

Eros Ramazzottinin Bakı konserti ləğv olundu

Konsert aprelin 24-də baş tutacaqdı. Məşhur müğənni Eros Ramazzottinin dünya turnesinə çıxacağı ölkələrin siyahısından Azərbaycanın adı çıxarılıb. ("Oxu").

Heydər Əliyev Mərkəzindən verilən xəbərə görə, ifaçının aprelin 24-də Bakıda baş tutacaq konserti ləğv olunub.

Bakıda 37 yaşlı qadın intihar edib

Bakı şəhəri, Sabunçu rayonunun Binə qəsəbəsində intihar hadisəsi baş verib. Qəsəbə sakinisi 37 yaşlı Xancanova Aynur Müzəffər qızı özünü yaşadığı evin hüyətində asaraq intihar edib. Faktla bağlı araşdırma aparılır. ("Report")

"Qaya Mətbuat Yayımı" MMC!

- İtənillən qəzet və jurnallar həm də sərfəli qiymətə:
- Əgər siz qəzet və jurnalların rahatlıqla evinizə və ya ofisinizə çatdırılmasını;

- Mətbuatı sldıqdan sonar abunə haqqını ödəmək və bu ödənişin formasını sərbəst seçmək hüququndan istifadə etmək;

- Tirajınızda lazım gəldikdə dəyişikliklər etmək;
Ən başlıcası ayda 26 dəfə nəşr olunan
"Yeni Mesavat" - 0.60 AZN
və bundan əlavə 2500 adda yerli və xarici nəşrlər.

- Abunə yazılmaq üçün uzağa getmək lazım deyil,
Telefonla zəng etməyiniz kifayətdir:
Bakı şəh. 564-63-45; 598-35-22

- Respublikanın digər böyük şəhərlərinə də abunə qəbul olunur:

Yunuslar Ali Məhkəməyə müraciət ediblər

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus barəsində cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin 09 dekabr 2015-ci il tarixli qərarından Ali Məhkəməyə kasasiya şikayəti verilib.

Bu barədə virtualaz.org saytına vəkil Elçin Sadiqov məlumat verib.

Qeyd edək ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq - külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma - külli miqdarda törədildikdə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştamplı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu məcəllənin 320.1-ci



maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Arif Yunus barəsində 7 il müddətində azadlıqdan məhrum etmə cezası 5 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub. Həmçinin Leyla Yunusun barəsindəki həbs-qətimkan təd-

birinin CM-in 70-ci maddəsi tələbi saxta sənədlərdən istifadə etmələ bərabər qərar qəbul edilib. Ona verilən cəza müddəti 5 il şərti təyin olunaraq məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, L.Yunusla birgə mühakimə olunan həyat yoldaşı Arif Yunus haqqında noyabrın 12-də həbs-qətimkan tədbiri dəyişdirilib. O, məhkəmə zalından azad olunub, hazırda ev dustağıdır.



ABŞ-dan Türkiyəyə dəstək ABŞ Dövlət Departamenti Rusiya təyyarəsinin

Türkiyənin hava sərhədlərini pozması ilə bağlı bəyanat verib. Ölkə.az xəbər verir ki, 29 yanvar tarixində Rusiyaya məxsus «Su-34» bombardmançı təyyarəsinin Türkiyənin hava sahəsinə soxulması yenidən Ankara ilə Moskva arasındakı gərginliyi artırır.

Türkiyənin notasına cavab verən Rusiya təyyarəsinin heç bir sərhədi pozmadığını bildirib. Türkiyə isə bu haqda bütün sübutları Moskva və NATO-nun baş qərargahına göndərildiyini bildirərək Rusiyaya sət xəbərdarlıq edib.

ABŞ Dövlət Departamenti-nin sözcüsü Con Kirbi ABŞ-ın mövqeyini belə ifadə edib: "Biz 29 yanvar 2016-cı il tarixində rus təyyarəsinin Türkiyə və NATO-nun hava sahəsinə soxulduğunu sübut edə bilirik. Buna heç bir şübhə ola bilməz".

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!

Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq! Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz və ya email yazmağınız kifayətdir.

Telefon: (012) 434 93 01, 434 01 33

Deputata cinayət işi açıldı

Rusiya İstintaq Komitəsi İvanovo vilayəti üzrə azərbaycanlı diasporunun lideri, İvanovo şəhər Dumasının deputatı Sərraf Məmmədova qarşı cinayət işi qaldırıldığı bəyan edib. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, deputat İvanovo vilayət Dumasının sədr müavini, İvanovo şəhərinin keçmiş meri Vyacheslav Sverçkova 12 milyon rubl məbləğində rüşvət verib. Bu faktla bağlı Sverçkovun da barəsində cinayət işi qaldırılıb. Cinayət əməlinin üstünü Federal Təhlükəsizlik Xidmətinin İvanovo vilayəti üzrə idarəsinin əməkdaşları açdı.

İstintaqın versiyasına görə, 2014-cü ildə İvanovo şəhərinin meri olarkən Sverçkov azərbaycanlı biznesmen Sərraf Məmmədovdan 12 milyon rubl rüşvət alıb.

Bu rüşvətin əvəzində mer Məmmədovun nəzarətində olan firmaların ticarət pavilyonlarının tikintisi üçün icarəyə götürdüğü 37 hektar torpaq sahəsindən istifadəyə görə komissiyon haqqına baxılmasını müsbət həll etməli idi. Habelə mer rüşvətin əvəzində həmin torpaq sahələrində ticarətin aparılmasına icazə verməli idi.

İstintaq İdarəsi Sverçkova qarşı xüsusilə iri məbləğdə rüşvət alma maddəsi üzrə iş başlandı və bu maddə üzrə onu 8 ildən 15 ilə qədər həbs gözləyir.

Sərraf Məmmədovun barəsində isə xüsusilə iri məbləğdə rüşvət vermə maddəsi ilə cinayət işi qaldırılıb, bu maddə üzrə onu 7 ildən 12 ilə qədər həbs gözləyir. Lakin Məmmədov istintaqla əməkdaşlıq etsə və merin onu rüşvət verməyə təhrik etdiyini sübuta yetirsə, cinayət məsuliyyətindən azad edilə bilər.

Vyacheslav Sverçkov İvanovo vilayətinin tanınmış dövlət xadimidir. Sərraf Məmmədov isə tanınmış biznesmen və diaspor lideridir. Füzuli rayonunda anadan olub, İvanovo vilayətindəki "Azərbaycan" cəmiyyətinin lideridir. Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb. Çoxsaylı digər mükafatları da var.

O, 90-cı illərin əvvəllərində biznesə ticarətlə başlayıb, mağazalar şəbəkəsinə sahib olub. Daha sonra istehsalat keçib və bir çox istehsal müəssisələri yaradıb. 2002-ci ildən isə "2 nömrəli yük maşınları Avtonəqliyyat Müəssisəsi"nin Direktorları Şurasının sədridir.

Onun hazırda rəhbərlik etdiyi bu müəssisə neinki İvanovo şəhərində, eləcə də vilayətdə və Moskvada yük daşımaqlarında iştirak edir. Müəssisənin nəzdində ayrıca bazar da fəaliyyət göstərir.



Vidadi Zeynalovun yerinə təyinat oldu

Əli Abdullayev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni aparat rəhbəri təyin olunub. "Qafqazinfo" virtualaz.org-a istinadən xəbər verir ki, Əli Abdullayev 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqsənəşlik ixtisasları üzrə bitirib.

O, 2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, 2007-ci ildən Hərrəclərin Təşkili üzrə Auktsion Mərkəzinin baş direktoru vəzifələrində işləyib.

Xatırladaq ki, nazirliyin əvvəlki aparat rəhbəri Vidadi Zeynalov "MTN işi" ilə əlaqədar ötən ilin oktyabr ayının 27-də həbs olunub və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

V.Zeynalov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya istifadə etmə, külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda), 313 (Səhlənkarlıq, yeni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımı qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafələrinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafələrinə mühüm zərər vurulmasına səbəb olduqda) maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb.

Ukraynada gripdən 176 nəfər ölüb

Epidemiya mövsümünün başladığı tarixdən (28 sentyabr 2015-ci il) bu günə qədər Ukraynada 176 nəfər gripin qurbanı olub.

Modern.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, son 4 ay ərzində 3,2 milyon insan gripə yoluxub. Ən çox ölüm halları Odessa vilayətində (34 nəfər), Vinnitsk vilayətində (13 nəfər), Zaporozhye vilayətində (12 nəfər) və Kiyevdə (11 nəfər) qeydə alınıb.

Ukraynada 2015-2016-cı il mövsümündə epidemiyaya yoluxma halları normadan 40% artıqdır. Bu isə tibb orqanlarının ciddi narahatlığına səbəb olur.

Cahangir Hacıyev "maliyyə bossları" ilə üzlaşmə tələb edir

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov və maliyyə naziri Samir Şərifovla üzlaşdirilməsini tələb edir. Redaksiyamıza daxil olan məlumata görə, C.Hacıyevin hər iki maliyyəçi ilə üzlaşdirilməsi baş tutarsa, böyük maliyyə cinayətləri ilə bağlı həbslərin dairəsi genişlənə bilər.

Cahangir Hacıyev istintaqa vəsatətlə müraciət edib ki, onun Elman Rüstəmov və Samir Şərifovla üzlaşdirilməsi təmin olunsun. Sabiq bankir üzlaşdirmənin protokollaşdırılmasını və cinayət işinin materiallarına əlavə olunmasını da tələb edir. Cahangir Hacıyevin mövqeyi belədir ki, o, Beynəlxalq Bankdan kreditləri təkbəşinə verməyib. Çoxmilyonluq kreditlərin verilməsinə nəzarət edən qurumların rəhbərləri məhz bu iki şəxs olub. Məlumdur ki, Mərkəzi Bank ildə bir neçə dəfə ölkədə fəaliyyət göstərən bankları, həmçinin Beynəlxalq Bankı yoxlayıb və bu gün də yoxlayır. Bundan başqa, Beynəlxalq Bankın 51 faizi dövlətə məxsus olub və dövləti bankda Maliyyə Nazirliyi təmsil edib. Cahangir Hacıyev də bu baxımdan Elman Rüstəmov və Samir Şərifovla üzlaşmə tələb edir ki, istintaqçılarda kreditlərin verilməsində özbaşına qərarlar qəbul etmədiyini ortaya qoya bilsin. Və əgər çoxmilyonluq kreditlərin verilməsində qanunsuzluq olsaydı, bu Mərkəzi Bankın ildə bir neçə dəfə Beynəlxalq Bankda keçirdiyi auditin yekun sənədlərində öz əksini tapmalıydı. Üstəlik, Beynəlxalq Bankdan verilmiş 8 milyard manatdan artıq kredit 1 günün içində verilməyib. Bu proses - kreditlərin verilməsi illərlə davam edib və hər il azı 4 dəfə Mərkəzi Bankın auditorları Beynəlxalq Bankda yoxlamalar aparıblar. Necə olub ki,



Həbsdəki bankir təslim

olmur - həbslər böyüyə bilər

Beynəlxalq Bankın sabiq sədri Elman Rüstəmov və Samir Şərifovla üzlaşmənin protokollaşdırılmasını və cinayət işinin materiallarına əlavə olunmasını tələb edir; arestant bankirdən 2 maliyyəçi məmura "qabağım da farağat dayanırdınız" ismarışı...

Mərkəzi Bank auditorları illərlə Beynəlxalq Bankdakı qanunsuzluqları üzə çıxara bilməyiblər? Elman Rüstəmovun kadrlarının Beynəlxalq Bankdakı durumu görməzdən gəlmələrinin səbəbi nə olub?

Digər tərəfdən, Maliyyə Nazirliyi rəhbərliyinin, Samir Şərifovun bu illər ərzində Beynəlxalq Bankdakı durumdan xəbərsiz olması inandırıcı görünür. Dövlət öz payını Samir Şərifova etibar edib və məlum olub ki, nazir həmin payın tələyine

elə də isti münasibət göstərməyib. Niyə? Dövlətin milyardlarının batmasında Samir Şərifovun rolu müəyyən olunmalı deyilmi?

Cahangir Hacıyevin hər iki maliyyəçi məmurla üzlaşdirmə tələb etməsi tam qanuni olmaqla yanaşı dövlətin maraqlarının təmin olunması baxımından da tam əsaslıdır.

Bununla belə, Cahangir Hacıyevin Beynəlxalq Bank sədri olaraq qohumluq əlaqələrindən istifadə məsələsi də

araşdırılmalıdır. "Yeni Müsavat"ın 18 may 2013-cü il tarixli sayında "Baş bankir necə sındırıldı..." sərəhəli yazı dərc olunub. Yazıda Cahangir Hacıyevlə Elman Rüstəmovun münasibətlərinə aydınlıq gətirən çox maraqlı detallar, məqamlar var.

Həmin yazıdan bəzi sitatlarla diqqət edək:

"Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev hazırda bank sektorunda ən önəmli simaya

çevrilib. C.Hacıyevin bank sektorunda mövqeləri o dərəcədə güclənib ki, ənənəvi rəqibi olan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovu da küncə sıxmağı bacarıb. İqtidardakı ən güclü, nüfuzlu məmurlardan (Eldar Mahmudov nəzərdə tutulur - E.H.) biri ilə qohum olandan sonra daha da güclənən C.Hacıyev rəqiblərini sürətlə zərərsizlədirməyə başlayıb.

"Royalbank" da daxil olmaqla, bir neçə bankı sıradan çıxaran, bəzilərini öz nəzarətində götürən C.Hacıyev ənənəvi rəqibi, bir çox məsələlərdə ona qırmızı işıq yandırmağı bacaran E.Rüstəmovu məğlub edə bilib. Artıq Mərkəzi Bankda qəbul edilən qərarlarda C.Hacıyevin rəyi əsas götürülür: "Ötən il avqustun 1-dən Mərkəzi Bankın bankların nizamnamə kapitalına minimal tələbin 10 milyon manatdan 50 milyon manata qaldırılması barədə qə-

kimyyət iyerarxiyasında onu E.Rüstəmovdan üstün duruma çıxartdı".

Həmin yazıda digər maraqlı məqam odur ki, Elman Rüstəmovun bankdakı məsələlərlə yanaşı ictimai həyatda da Cahangir Hacıyevlə hesablaşdığından söhbət açılıb. Yazıdan sitat: "Azərbaycanın bank sektorunu Cahangir Hacıyev "fırladır". Bank sisteminde indi belə bir yarızarafat-yarıciddi deyim yaranıb ki, Elman Rüstəmovun Cahangir Hacıyevin patronajlığı altında Mərkəzi Bankın sədri vəzifəsində işləyir. Həqiqətən də E.Rüstəmov deyilən vəziyyətdədir. O, Cahangir Hacıyevi özünün rəhbəri, böyüyü kimi qəbul edir. Onun bir sözünü iki eləmir, edə bilmir. Hətta bir çox məsələlərdə Hacıyevdən məsləhət alır, onun tapşırıqlarını qeyd-şərtsiz icra edir.

Mənbənin iddiasına görə, mərhum prezident Heydər Əliyevin 90 illik yubiley tədbirində Fəxri Xiyabanda ziyarət zamanı son dərəcə müdhi olay yaşanıb. Deyilənə görə, bank sektorunun nümayəndələri xiyabanda sabiq prezidentin məzarını ziyarət etmək üçün toplaşılıb. Xeyli keçməsinə baxmayaraq, bankçılardan ibarət dəstə hərəkət etməyib. Bir müddət sonra məlum olub ki, Cahangir Hacıyev gəlib çıxmıdığı üçün Elman Rüstəmov yerindən tərpənmirmiş. C.Hacıyev yarım saatdan sonra gəlib və bundan sonra ziyarət baş tutub. Hadisənin şahidi olan bankirlərdən birinin verdiyi məlumata görə, E.Rüstəmov H.Əliyevin məzarı önündə də "protokolu" gözləyib: ilk olaraq C.Hacıyev baş əyib, sonra E.Rüstəmov..."

Cahangir Hacıyevin 2 maliyyəçi məmura - Elman Rüstəmovla Samir Şərifova şəxsi kəməlləri vasitəsilə ismarışı yolladığı da gələn məlumatlar sırasındadır. Bildirilir ki, arestant-bankir Elman Rüstəmovla Samir Şərifova "qabağım da farağat dayanırdınız" ismarışını yollaqla hər iki məmuru onunla üzlaşdirilməsinə etiraz etməməyə çağırıb.

□ **E.HÜSEYNOV**

Jurnalistin qətli ilə bağlı məhkəmədə qalmaqal-bibər qazı buraxıldı

Həkimlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı vəsatətin qəbul olunmaması aranı qatdı

Fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı həbs edilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə hakim Eldar İsmayılov sədrlik edib.

Virtualaz.org saytının xəbərinə görə, prosesdə şahid qismində Anar Muxtarov, Pərviz Qalibzadə, Asim Səmədov və Elnur Süleymanov dindiriliblər.

R.Əliyevin vəkili Fariz Namazlının ötən proses qaldırdığı əlavə şahidlərin dindirilməsi və həkimlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı vəsatətlər müzakirəyə çıxarılıb. Vəsatətlərin heç biri təmin edilməyib. Bundan sonra isə məhkəmə zalında valideynlər qərara etiraz ediblər. Hər iki tərəf qaldırılan vəsatətlərin təmin edilməsini tələb edib. Qaynar.info-nun xəbərinə görə, elə bundan sonra Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev də qışqırmağa, yumruqla divara və saxlandıqları dəmir barmaqlıqlara vurmağa başlayıblar. Ha-

kim aranın sakitləşməsinə çalışsa da, buna müvəffəq olmayıb. Bundan sonra zala məhkəmə mühafizəçiləri gəlib, lakin onlar da valideynləri və ittiham olunanları sakitləşdirə bilməyiblər. Mühafizəçilər zala bibər qazı buraxıblar, boğucu qaz iyindən sonra zaldakı etirazçılar küçəyə çıxmağa məcbur olublar.

Etirazçılar küçədə də qışqırmağa və binanın qarşısındakı avtomobillərə zərbələr endirməyə başlayıblar.

Onlar bu məhkəməyə inanmadıqlarını, onun sifarişlə həyata keçirildiyini deyiblər. Məhkəmə zalı boşaldılıb və valideynlər zaldan çıxarılıb. Valideynlər Prezident Administrasiyasına şikayətə gedəcəklərini bildirib. Növbəti proses fevralın 9-na təyin edilib.



Xatırladaq ki, ann.tv-nin əməkdaşı Rasim Əliyev facebookda futbolçu Cavid Hüseynovu tənqid edən statusuna görə 8 avqust, 2015-ci ildə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Jurna-

list çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və ertəsi gün orada vəfat edib. Bununla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma,

zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs-qətimkan tədbiri seçilib.

□ **Cavansir ABBASLI**

“Xəzər Adaları” layihəsinin müəllifi, “Avesta” Konsernin rəhbəri Hacı İbrahim Nehrəmlinin “Yeni Müsavat”a verdiyi müsahibəsini təqdim edirik.

- İbrahim bəy, prezident İlham Əliyev son bir ayda Nazirlər Kabinetinin üzvləri ilə iki müşavirə keçirib. Son müşavirədə iş adamları da iştirak edirdi. Eyni zamanda dövlət başçısı müvafiq sərəncamlar, fərmanlar imzalayıb. Bütün bunları bir iş adamı kimi necə qiymətləndirirsiniz?

- Ölkədəki mövcud iqtisadi böhran neftin dünya bazarında qiymətinin ucuzlaşması ilə əlaqədardır. Biz də iş adamı olaraq anlayırıq ki, hazırkı mürəkkəb vəziyyət bütün neft ölkələrində yaşanmaqdadır. Bu baxımdan dözümlü olmalıyıq. Cənab prezidentə təşəkkür edərim ki, son zaman çox qəti addımlar atır. İstər sahibkarlara qarşı mövcud nöqsanların aradan qaldırılması, iş mühitinin yaxşılaşdırılması, istərsə də monopoliyanın yığıldırılması istiqamətində cənab prezident doğrudan da çox ciddi tapşırıqlar verir. İndi iş qalır bunu yerinə yetirən məmurlara. Bütün iş adamlarını cənab prezidentin ətrafında birləşməyə çağırıram.

- İş adamlarının vəziyyətinin pisləşməsi, sizcə, hansı səbəbdən baş verir?

- Bizim ölkədə məmur məmur kimi yaşamır. Bizə “oligarx” deyirlər. İndi gəlin görək, əslində “oligarxlar” kimlərdir. “Oligarx” dövlət vəzifəsində oturub, rüşvət alanlardır əslində. Pul yığıb özlərinə banklar, restoranlar, zavodlar açırlar. Onların yanında iş adamı kimdir axı? İş adamı heç bezi məmurlara yaxınlaşa da bilmir. Bunlar sanki iş adamı görəndə mürdar bir məxluq görürlər.

- Bu kimi şikayətləri vaxtaşırı deputatlardan da eşidirik. Onlar da məmurların saymazlığından şikayətçidirlər. Sizcə, bunun qarşısı nə üçün alınmır?

- Məmurlar çox varlanıblar. Hamısı özlərini ayrıca bir dövlət kimi hiss edir. Məmur kimdir ki, bankı olsun, zavod açsın, fabriki qursun?! Hər kəs bilir ki, bu bank dövlət büdcəsindən oğurlanan pulların hesabına açılıb. Hesab edərim ki, Nazirlər Kabineti bu məsələlərin üzərində işləməlidir. Hər şeyi cənab prezidentin üstünə yıxmaq olmaz. O, həm xarici səfərlər etsin, həm də daxildəki bu kimi məsələlərlə məşğul olsun?! Bütün bunlar bir yerə sığmır.

- Məmurları tənqid edirsiniz, ancaq sizin qardaşınız Nazim İbrahimov da nazir statusunda olan bir məmurdur. Onun fəaliyyəti barədə nə düşünürsünüz?

- Doğrudur, qardaşım da məmurdur. Ancaq o, pulsuz məmurdur. Onun pulu hara-



“Mənim prezidentə

çixışına mane olurlar”

Hacı İbrahim Nehrəmlin: “Məmur niyə bank, zavod, restoran açmalıdır?!”

“Bütün iş adamlarını cənab prezidentin ətrafında birləşməyə çağırıram”

dandır? Nazim İbrahimov əsl məmurdur, sadə həyat sürür. Onun kimi yaxşı məmurlarımız da var. Misal üçün, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslimov, fəvqəladə hallar naziri Kəmaləddin Heydərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və s. İş adamı kimi onlara nə zaman müraciət edərsək, dərhal qəbul edirlər.

- Ölkə başçısı göstərir, fərman imzalayıb, ancaq ya icra olunmur, ya da çox ləng icra edilir. Bu məsələ ilə bağlı sizin təklifiniz nədir?



- Birincisi, hərə özünə bir komanda yığmamalıdır. Hər bir iş adamına eyni gözlə baxılmalıdır. İş adamının biznesinə, gücünə uyğun ona iş verilməlidir. Misal üçün, mənim “Xəzər Adaları”nda 5 min işçim var. Bir məmur istəmədi

radan heç nə olan deyil. Bütün dünya bu şəhərdən danışdı, bizim ölkədə isə hər kəs dedi ki, buradan şəhər olmaz. Xarici işlər naziri İsrailillərə demişdi ki, bu layihə xülyadır. Yüksək rütbəli məmur belə dedikdən sonra mən nə edə bilərəm ki?! Dəstək olmaq əvəzinə görün baramdə hansı mənfəi rəy yaradırlar...

- Bəs siz prezidenti şəhərə baxmağa dəvət etmisinizmi?

- Böyük hazırlıq işləri görmüşəm. Orada Heydər Əliyevin 13 metr hündürlüyündə heykəlini də qoymuşam. Bunu heç kim bilmir. Birinci dəfədir ki, sizə açıqlayıram. Əslində bunu cənab prezidentə sürpriz edəcəkdirdim. Ancaq bu gün sizə açıqladım. İqtisadiyyat naziri Şahin Mustafayev bugünlərdə açıqlamasında bildirdi ki, 15 min fərdi iş yeri açacaq. Bu gözəl təşəbbüsdür. Ancaq nazir bir dəfə də mənim kimi iş adamlarını dəvət edib, dərdimizi dinləsə nə olar ki... Çıxış yolu birdir - əsl iş adamları ilə cənab prezidentin görüşünü təşkil etməlidirlər. Bu yaxınlarda iş adamları ilə ölkə başçısının görüşü oldu, ancaq heç kim qalxıb şikayətini bildirmədi. Çünki həmin adamların hamısı ora sifarişlə yığılırdı.

- Bəs sizi nə üçün bu kimi tədbirlərə çağırırlar?

“Bizə oligarx deyirlər, əsl oligarx dövlətin pulunu oğurlayıb özünə bank açan məmurlardır”

- Belə çıxır ki, mən iş adamı deyiləm (gülür). Hələ indiyə qədər bir dəfə də olsun cənab prezidentin toplantısına məni çağırmayıblar. Çünki mən işimi bilən adamam. İstəmirilər mənim kimi ağıllı, təcrübəli adamlar ölkə başçısı ilə təmasda olsunlar.

- Bəlkə qardaşınız Nazim İbrahimovun hakimiyyətdəki rəqibləri buna mane olur?

- Bu məsələnin Nazim müəllimə aidiyyəti yoxdur. İş adamı kimi özüm möhkəm adamam.

- Nazim müəllimdən sizin ölkə başçısı ilə təması üçün yardım etməsini xahiş etmisinizmi?

- Xeyr. Çıxış yolu budur ki, iş adamlarına banklar güzəştli kreditlər versinlər. Belə olarsa, çox böyük iş yerləri açılabilir. Şəxsən mən 10 min adama iş verə bilərəm. Ancaq bizə artıq kredit verən də yoxdur axı.

- Beynəlxalq Banka olan borcunuzu ödədinizmi?

- Beynəlxalq Bankdan 6 obyekt üzrə cəmi 280 milyon kredit götürmüşəm. Hər bir kreditimizin də arxasında girovlarımız var. Ancaq bu bankda adıma qeyri-qanuni şəkildə 91 milyon manat yazaraq, oğurlayıblar. Bu kredit-

dən heç xəbərim də yoxdur. Həmçinin 45 milyon da şirkət adına dollar götürüblər.

- Kim götürüb?

- Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyev. Fevral devalvasiyasından 3 gün öncə, yəni 18 fevralda adıma dediyim məbləğdə kredit götürüblər. Bununla bağlı banka zəng edərək, məsələni araşdırdım. Söylədilər ki, Cahangir Hacıyevin vaxtında rəhbərlik göstəriş verib, biz də etmişik. Dedim ki, rəhbərlik özünün əmisinin, xalasının adına götürərdi də... Cavab verdilər ki, onların da adına götürüb. İndi yer olmadığı üçün sizin adınıza götürdülər. Bu müqavilədə nə imzam var, nə də hər hansı bir kontraktım.

- Bu barədə bankın yeni rəhbərliyini məlumatlandırmışınız?

- Bəli, onlara da yazmışam, ancaq cavab ala bilmemişəm. “ASAN Xidmət”ə müraciət edib borcumun miqdarını öyrəndim. Bankdan isə dedilər ki, “adınıza qeyri-qanuni formada borc götürülüb, lakin bu barədə sizə yazılı məlumat verə bilmərik”.

- Öz imzanızla götürdüyünüz kreditin miqdarı nə qədərdir?

- Təqribən faizi ilə birlikdə 300 milyondur. Bunun 10 faizi dollarlardır. Bizim borcumuzu ödəmək üçün son tarix 2019-cu ildə bitir. O zamana kimi də ödəyəcəyik. Bu məbləğ, girov kimi qoyduğumuz əmlakın qarşısında elə də böyük deyil. Bütün iş adamlarına güzəştli kredit versələr, ölkə iqtisadi böhrandan çıxar. Heç bir problem də olmaz. Hazırda da boş dayanmamışam. İmişlində 120 nəfərlik iş yeri açmışam. Eyni zamanda Qubada da iki fabriki qurmuşam. Mart ayına qədər də daha iki rayonda bu kimi iş yerləri açacağam. Biz dövlətimizə töhfəmizi bu cür veririk ki, mövcud iqtisadi vəziyyətdən çıxsa bilek.

- Ölkədən çıxışınıza qadağa qoyulmuşdu. Bu, qüvvədə qalırmı?

- İş görmək qabiliyyəti olan biznesmenlərin əksəriyyətinin ölkədən çıxışına əngəl var. O zaman biz necə işləyək? Banka olan borcumuzu necə qaytaracaq. Yeni iş yerləri açmaq lazımdır, ölkədən çıxışımıza qadağa qoyulubsa, necə hərəkət edək?! Cənab prezidentdən xahiş edərim, ilk növbədə bu yersiz qadağaların aradan qaldırılmasına tapşırıq versin. İş adamlarının bir ayağı xaricdə olmalıdır. Müqavilələr bağlamalıyıq, investisiya cəlb etməliyik. Ölkədən çıxışımıza qadağa qoyulsa, bu işləri görə bilmərik. Özümüzlə bərabər ölkəmiz də vəziyyətdən çıxsa bilməz.

- Bəs sizə nə üçün bu kimi tədbirlərə çağırırlar?

- Bəs sizə nə üçün bu kimi tədbirlərə çağırırlar?

- Bəs sizə nə üçün bu kimi tədbirlərə çağırırlar?

- Bəs sizə nə üçün bu kimi tədbirlərə çağırırlar?

- Bəs sizə nə üçün bu kimi tədbirlərə çağırırlar?

- Bəs sizə nə üçün bu kimi tədbirlərə çağırırlar?

- Bəs sizə nə üçün bu kimi tədbirlərə çağırırlar?

- Bəs sizə nə üçün bu kimi tədbirlərə çağırırlar?

- Bəs sizə nə üçün bu kimi tədbirlərə çağırırlar?



Bank bağlamaq - banka bağlamaq

Samir SARI

Düən "Texnikabank"ın lisenziyasının ləğv olunması xəbərinə Sərxan adlı sosial şəbəkə üzvü belə bir unikal və bir az da məzəli şərh yazmışdı: "Bank bağlamaq banka bağlamağa dönüb".

Doğrudan da son bir ayda bağlanan bankların statistikasına baxanda adamın gözünün qabağına evdar qadınların xiyar, pomidor və sair tərəvəzləri üç kiloluq bankalara doldurub bağlamağı gəlir. Hər iki iş (bank və banka bağlamaq) bu qədər asandır, yəni.

Yuxarıda adı çəkilən bankın lisenziyasının ləğv olunacağı xəbəri hələ ötən həftənin axırlarından var idi. Çoxları məsələyə bizim dədə-babaların sinanmış prizmasından, "çıxmayan cana ümid çoxdur" deyər yanaşırdılar və düşünürdülər ki, o məşum qərarı elan etməyiblərsə, demək, etməyə bilərlər.

Amma olmadı, Mərkəzi Bank öz qərarıyla bank bağlamağın texniki iş olduğunu təsdiqlədi.

Görünür, belə lazımdır. Bunun nə dərəcədə və kimə faydalı olduğunu iqtisadçılar bilər. Amma kimə ziyan olduğunu artıq bilir. Bunlar o bankda işləyənlər, bankda əmanətləri olanlar, bir də maliyyə əməliyyatlarını həmin bankla aparanalardır. Sonuncular başqa bank tapacaqlar, amma bir bankın bağlanması o bankda əmanəti olanlar üçün sığortasız gəmisinin deryada batması kimi bir şeydir.

Biz banklarda əmanət batmış nəslin pessimist nümayəndələri, belə şeyləri çox görmüşük. O vaxt dağılmış SSRİ-nin iflas etmiş əmanət banklarında milyardlarımız batdı, nə oldu? Acımdan qırılmadıq ki. Dözdük, durduq, kasıbcılığa mətənət göstərdik, yaşayış uğrunda mübarizədə rəşadət, şücaət sərgilədik, nəhayət, vəziyyətdən çıxdıq. Batan əmanətlərin yolunu düz iyirmi il gözlədik, nəhayət, insanlar gözəgörməzə, eləcə də gözə tez-tez görünənlərə şükür edər-əmə əmanətlərini geri ala bildilər. İntəhası, bankda 10 min manat əmanəti olana 10 min manat vermədilər, 2 min-filan verdilər, yerdə qalanını doxsanıncı illərin inflyasiyasına çıxdılar.

İndi deyirlər ki, bağlanan bankların birində 40 milyon manatı batan adam var və ona 30 min manat verəcəklər. 40 milyon hara, 30 min hara? Fərq çox böyükdür. Devalvasiyadan qabaq o 40 milyona 1000 ədəd 40 minlik cip almaq olardısa, indi bu 30 minə tanışlıqla bir dənə cip almaq olar - o da barda dava salıb adam döymüş oğlunu türmədən qurtarmaq üçün əlimyandıda maşını satan fədakar atadan.

Bu yerdə istər-istəməz adamın yadına "Vahidbank" və onun kimi onlarla bankın bağlanması dönməsi də düşür. O nəydi, ilahi, pərvərdigara? Yadınızdadımı, bu dələduz-banklar az qala 50 faiz mənfəət vəd edirdilər və millət əlinə düşən pul-paranı aparıb dələduzlara verirdi. Hətta minlərlə insan cehizini, qızillərini, olub-qalan əmlaklarını dəyər-dəyməzinə satıb banka qoyurdu ki, kasıbcılığın daşını atsın. Oxumuş-bilməmiş adamları dinləyən yox idi. Amma bir gün məlum oldu ki, hamıya atıblar. Banklar bağlandı, pullar batdı, camaat əl-qoyun, diz-qarın qaldı.

Bax, o zamanlar dələduz banklar bir-birinin ardınca bağlananda bunu başa düşmək olardı ki, hökumət bank-maliyyə sektorunda nizam-intizam yaradır. Bəs indi nə yaradırlar?

Son illərdə əmanətlərini yenidən banklara etibar edənlərə bank sarıdan əli, ağızı yanmış ağıllı adamlar deyirdilər ki, heç kəsə etibar yoxdur, pulu aparıb banka qoymaqdansa, evdə bankalarda saxlamaq daha etibarlıdır. Amma çox pulu olanlar və onu evdə saxlamaqdan qorxanlar da deyirdilər ki, yox, pulu evdən oğurlaya bilərlər, bank daha etibarlıdır. Ta demirdilər ki, oğurların ən yekələri elə banklardadır və əmanətləri elə çırpışdırırlar ki, heç kəsin xəbəri olmaz. Bir var, maskalı quldura, oğruya 3-4 min (lap olsun 30-40 min) manat qapdırasan, bir də var, 40 milyon birdən gedə, "gördüm" deyən də olmayar.

Vəziyyət indi bu cürdür. Xalqımız bank-əmanət dövründən yenidən banka-yastıq dönməsinə qayıdır. Bu camaat bir də nə vaxt banklara etibar edəcək, əmanət qoyacaq?

Ümid onadır ki, unutqan camaatıq. SSRİ-nin əmanət bankını, "Vahidbank"ı unudan camaat bu biriləri də unudaacaq.

Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə AXCP-Müsavat iqtidarının başında dayanan şəxsləri barəsində tənqidi fikirlər bildirərək o dövrkü dövlət katibi, hazırda AXCP-nin sədri olan Əli Kərimliyə qarşı da sərt danışıb: "Dövlət katibi komsomolçu idi - sonradan flyuger kimi əqidəsini dəyişmiş və xalq hərəkatına qoşulmuş birisi. Ondan sonrakı dövrdə də bir neçə dəfə əqidəsini dəyişmişdi. Hətta 1990-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq parlamentdə də təmsil olunurdu. Ancaq silahdaşları, yoldaşları onu yaxşı tanıyırlar. Ağır vaxtda öz liderinə xəyanət etmiş insan əlbəttə ki, yüksək keyfiyyətlərə malik ola bilməz".

AXCP sədri Əli Kərimli isə Novxanıda Məhəmməd Əmin Rəsulzadənin doğum günü mərasimində Azadlıq-Radiosuna müsahibəsində barəsində deyilənlərə son dərəcə sərt cavab verib. Əli Kərimli deyib ki, hakimiyyət 23 ildən sonra əgər ölkəni dalana dirəyibse, birillik hakimiyyəti tənqidlə təsəlli tapmaq istəyirsə, bu onu göstərir ki, acınacaqlı durumdadır.

Əli Kərimli komsomolda olduğu barədə deyilənin doğru olduğunu söyləyib. O qeyd edib ki, hüquq fakültəsində komsomol katibi olub və 1989-da oranı buraxıb və bir daha komsomol orada bərpə edilməyib.

Əli Kərimli vaxtilə deputat mandatı payı aldığı və hakimiyyətlə münasibətlərinin yaxşı olduğu barədə isə deyib ki, əgər hakimiyyətlə münasibəti yaxşı olsaydı, heç olmasa bir dəfə o zaman parlamentdə indiki dövlət başçısı ilə salamlaşardı, dövlət başçısı olan Heydər Əliyev parlamentin zalına daxil olanda ayağa qalxardı...

Əli Kərimlinin fikirləri Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalını qəzəbləndirib. Fəzail Ağamalı "Yeni Müsavat"a açıqlamasında bildirib ki, Əli Kərimlinin o cür açıqlamalar verməsi, ironiya ilə danışması siyasi partiya sədrinə yaraşmayan, siyasi mədəniyyətlə uyğun gəlməyən davranışdır: "Mən onun videomüsahibəsini izlədim. O cür ədəbaz davranışı mən siyasi mədəniyyətsizlik hesab edirəm. Əli Kərimli deyir ki, deputat olduğu dövrdə prezident Heydər Əliyev parlamentin iclas zalına daxil olanda ayağa qalxmırdı. Bəli, həqiqətən də mən onun ayağa durmadığının




Əli Kərimlinin "ayağa durmurdu" sözlərinə sərt reaksiya

Fəzail Ağamalı: "Bu, küçə davranışdır"

şahidi olmuşam. Əli Kərimli ölkənin prezidenti zala daxil olanda ayağa durmamasını bu gün fəxr deyir. Əslində isə bu fəxr edilməli hərəkət deyildi. Bu cür davranış o demək idi ki, Əli Kərimli Azərbaycan xalqının mütləq əksəriyyətinin seçiminə hörmətsizlik edir. Əli Kərimli bir müxalif siyasətçi kimi iqtidarı, onun başında dayanan şəxsin siyasətini qəbul etməyə, ona səs verməyə bilərdi. Bu onun seçimidir. Lakin nəzərə almaq lazımdır ki, prezident də dövlətin atributu hesab edilir. Ölkənin prezidenti bir xarici ölkəyə gedəndə xaricilər də onun qarşısında ayağa durur. Əli Kərimli ayağa durmamaqla dövlətin atributlarına hörmətsizlik edirdi. Bayrağımız qaldırılıb himnimiz çalınanda necə ayağa dururuqsa, ölkənin prezidenti zala daxil olanda da ayağa durmalıyıq. Əli Kərimli prezident gələndə ayağa durmurdu, alqışlamaq lazım gələndə alqışlamırdı. Guya müxalifətçilik etdiyini nümayiş etdirmək istəyirdi. Bu davranışı heç müxalifətçilik də adlandırmaq olmaz. Bu, küçə davranışdır. Qardaş Türkiyə dövlətində nüfuzlu müxalifət liderləri hakimiyyətə, ölkə başçısına qarşı ən kəskin ittihamlar səsləndirirlər, ölkə başçısı da onlara qarşı sərt fikirlər bildirir. Lakin ölkənin prezidenti zala daxil olanda həmin müxalifət liderləri ayağa qalxırlar. Bu, siyasi mədəniyyətdir, dövlətin simvollarına sayğıdır. Heç olma-

Bu gün də dövlətçiliyimizə xidmət edirəm. Bu ölkənin idarəçiliyində səhvlərə, xəyanətlərə yol verənlərin üstünə məndən çox gedən varmı? Mən daha çox gedirəm. Əli Kərimli və onun kimi siyasətçilər isə daha çox qeybətlə məşğul olurlar. Üçrəngli bayrağımıza ikinci dəfə rəsmi status verən şəxs Heydər Əliyev idi.

Naxçıvanda SSRİ-nin bayrağını çıxarıb onun yerinə üç rəngli bayrağı asan və Azərbaycan SSRİ-nin Ali Sovetinə bu bayrağı dövlət bayrağı kimi qəbul etmək üçün rəsmi müraciət yazan da Heydər Əliyev olub. Əli Kərimli bu gün durmasın da o bayrağın qarşısında ayaq üstə. Niyə durur bayrağın



sa Türkiyədən nümunə götürmək lazımdır. Faciə ondadır ki, bu gün Azərbaycanda müxalifətdə Əli Kərimli kimi tənqidçi var. Yenə də 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində olduğu kimi davranışlar, siyasi mədəniyyətdən uzaqlıq, qaragüruhçülük. Dünya dəyişdi, bunların təfəkkürü dəyişmədi".

F.Ağamalı bəyan etdi ki, əslində prezidentin 23 il əvvələ ekskurs edib verdiyi açıqlamalarda böyük həqiqət var idi: "O dövrdə hərəmərclik, kaos var idi, biabırçılıq idi. Bunu danmaq olmaz axı. Rəhmətlik Əbülfəz Elçibəyin təyinatı ilə mən həmin dövrdə hadisələrin içində idim, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini işləyirdim. Bunlar hamısı qaçıb gizləndə mən Surət Hüseynovla qarşı-qarşıya gəldim və vəzifəmi itirdim. İstefa verdim və gedib rəhmətlik Heydər Əliyevdən xahiş etdim ki, məni vəzifədən çıxarsın. Çünki mənə qarşıdurmadan istifadə edib Surət Hüseynov ölkə prezidentə qarşı tərxiatlar yaratmaq istəyirdi. Mən də o tərxiatları alt-üst elədim.

qarşısında, niyə baş əyir. Ona görə ki, dövlətin rəmzi-dir bayraq. Ölkənin prezidenti də rəmz sayılırsa, onun da qarşısında ayağa durmaq gərəkdir. Bunu dərk etmək üçün siyasi mədəniyyət və intellekt olmalıdır. İlham Əliyevin intellektinin mində biri Əli Kərimlidə yoxdur. İlham Əliyevin Azərbaycan xalqına verdiyi töhfələrin mində birini Əli Kərimli verməyib".

F.Ağamalı sonda onu da söylədi ki, Əli Kərimli normal müxalifətçilik etdiyi üçün parlamentə düşmüşdü və ilk vaxtlar parlamentdə də normal müxalifətçilik edib: "O zamanlar aqressiv deyildi. Çıxışlarında arqumentlər var idi. Lakin getdikcə aqressivləşdi və normal müxalifətçilikdən uzaqlaşdı. Xaricdən proqram başqa cür verildi ki, bu cür çıxışlar eləmək lazımdır. Xalq hərəkatı dövründə Əbülfəz Elçibəydən mənimsədiklərinin üstündən xətt çəkərək özünə yeni müəllimlər tapdı və başladı aqressivliyə, eyni zamanda müxalifəti də dağıtmağa. Müxalifətçilikdir bu?! Belə müxalifətçilik olmaz".



Prezident İlham Əliyevin fevralın 1-də Birləşmiş Ərəb Əmirliklərinə başlayan rəsmi səfəri maraqlı doğurub.

Politoloq Qabil Hüseynlinin fikrincə, prezident İlham Əliyevin Abu-Dabiyə səfəri sırf iqtisadi xarakter daşıyır: "İndiki mərhələdə Birləşmiş Ərəb Əmirliklərinin, xüsusən də Dubay təcrübəsinin öyrənilməsinə ehtiyac var. Azərbaycan azad iqtisadi zona yaratmaq istəyir. Çox güman ki, azad iqtisadi zonanın şərtlərini, necə yaradılması və gələcəkdə Azərbaycana tətbiq edilməsi məsələsi prezidentin görüşlərində müzakirə olunub". Politoloqun sözlərinə görə, bundan sonra Azərbaycanla BƏƏ arasında ikitərəfli münasibətlərə böyük diqqət yeriləcək.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə "Yeni Müsavat" a dedi ki, prezidentin Birləşmiş Ərəb Əmirliklərinə səfəri varlı emirləri Azərbaycana yatırım qoymağa həvələndirməkdir: "Elə İlham Əliyevin ötən ilin aprel ayında Səudiyyə Ərəbistanına səfərinin qayəsini də məhz bu amil təşkil edirdi. Bir sözlə, Azərbaycan prezidenti varlı ərəb ölkələrini Azərbaycana yatırım qoymağa təşviq etmək istəyir. Azərbaycanın indiki iqtisadi və sosial durumunda milyardlarla dollar yatırma və kreditlərə ehtiyacı var. Bir neçə gün öncə Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının nümayəndələri Azərbaycana

Prezidentin Dubay səfərinin səbəbi-ekspertlər danışır

Elxan Şahinoğlu: "Beynəlxalq Valyuta Fondu və Dünya Bankından fərqli olaraq, ərəb ölkələri kredit verərkən islahatlarla bağlı hər hansı şərt irəli sürmürlər"

Mövzu belli idi - kreditlər. Ancaq rəsmi Bakı bu iki beynəlxalq qurumdan kredit almağa tələsmir. Çünki bu iki qurum kreditlər qarşılığında iqtisadi islahatların dərinləşdirilməsini, şəffaflığın artırılmasını, məhkəmə sisteminin yenidən qurulmasını tələb edir". E.Şahinoğlunun sözlərinə görə, rəsmi Bakı bu tələblərin yerinə yetirilməsinə hələ hazır deyil: "Beynəlxalq Valyuta Fondu və Dünya Bankından fərqli olaraq isə Səudiyyə Ərəbistanı və ya Birləşmiş Ərəb Əmirlikləri kredit verərkən islahatların dərinləşdirilməsi ilə bağlı hər hansı şərt irəli sürmürlər. Onların yeganə şərti "pulu nə vaxt və hansı faizlə qaytaracaqsınız" sualına cavab ola bilər. Bu da rəsmi Bakı üçün münasib variantdır. Önemli olan ərəb dövlətlərinin Bakının arzuladığı kreditlərə verməyə razılaşmasıdır. Əks halda, bu səfərlərin əhəmiyyəti olmayacaq. Son illər Birləşmiş Ərəb Əmirliklərinin şeyxləri

Azərbaycana gələrək ovla məşğul olurlar. Azərbaycan hakimiyyəti bu məqsədlə şeyxlərə hər cür şərait yaradır. Digər tərəfdən, Azərbaycan neftin satışından gəlir əldə etdiyi illərdə Dubayda yeni istehsal sahələrinin yaradılmasına maraqlı göstərdi. Bakı Ankaranın bu siyasətindən yararlanmaq istəyir. Bütün bunların qarşılığında mümkündür ki, varlı ərəb ölkələri Azərbaycanda hansısa meqa layihələrin maliyyələşməsində iştirak etsinlər".

□ Cavid TURAN

Ərdoğan Azərbaycana gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri bu il fevral ayının ortalarına planlaşdırılır. Bu barədə APA-ya prezidentin protokol idarəsindən bildirilib. İdarədən verilən məlumata görə, hazırda səfərin detalları dəqiqləşdirilir. Hələlik səfərin tarixi və müddəti məlum olmasa da, bu ayın ortalarında reallaşması nəzərdə tutulub.

Ərdoğanın səfəri zamanı Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək.



Əli Əsədov ətrafında müəmma

"MTN işi"ndə adı keçən iri rənqli məmuru hakimiyyət üçün vazkeçilməz edən nədir? **Qabil Hüseynli:** "Vacib kadr olduğunu hesab etmirəm"

Ötən il oktyabrın 17-də baş verən "MTN inqilabı"ndan sonra bəzi iri rənqli məmurların vəzifələrindən azad olunacağı deyilirdi. Belə şəxslərdən biri də prezidentin iqtisadi əlaqələr üzrə köməkçisi Əli Əsədov idi.

Mətbuatda zaman-zaman onun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla əlaqələrinin olması barədə yazılar dərc olunub. Hətta onların Bakının 20-ci sahə massivində yerləşən "Narşərab" restoranında "MTN inqilabı" baş verənə qədər tez-tez görüşdükləri deyilirdi. Ötən həftə prezidentin Natiq Əmirovu iqtisadi islahatlar üzrə köməkçi təyin etməsi Ə.Əsədov mövzusunun aktuallaşdırdı. Onun işdən azad ediləcəyi deyilsə də, bu barədə rəsmi qərar hələ ki yoxdur. Onunla bağlı müəmma davam edir. Ə.Əsədov



Qabil Hüseynli

vu iqtidar üçün vazkeçilməz edən səbəblər müəmmalıdır. Politoloq Qabil Hüseynli hesab edir ki, hakimiyyət kadr islahatlarında ehtiyatlı hərəkət edir: "İqtidar nə qədər kadr islahatlarında ehtiyatlı davranarsa da, artıq bu proseslərə start verib. Bu islahatların müəyyən mərhələsində lazım olmayan

kadrlarla iqtidar vidalaşacaq. Onları yeni gənc kadrlarla əvəz edəcək. Ona görə də bu gün Əli Əsədov barəsində qəti fikir bildirmək çətinidir. Çünki hər şey ölkə prezidentinin iradəsindən asılıdır. Açıqı, hakimiyyət üçün onun vacib kadr olduğunu hesab etmirəm. Ümumiyyətlə, hakimiyyət komandasında kadrları vacib, yaxud vacib olmamaqdan daha çox, səriştəli və səriştəsizliyinə, vətənpərvərliyinə görə qiymətləndirmək lazımdır. Müstəqil dövlətə bir vətəndaşı kimi konstitusiyaya, ona ayrılmış hüquqları necə vicdanla yerinə yetirməyə önəm vermək vacibdir".

Politoloq Ərəstun Orulu bu sualın cavabını başqa amillərdə axtarmağın vacib olduğunu qeyd etdi: "Bu sualın cavabı ondadır ki, "MTN işi"nin



Əli Əsədov

baş fiquru olan Eldar Mahmudov indiyə qədər niyə həbs olunmayıb? Əgər o, həbs olunmayıbsa, onun istintaqa cəlb olunması barədə məlumat yoxdursa, "MTN işi"ndə gedən istintaq barədə ictimaiyyət məlumatlandırılmırsa, o zaman sual olunur ki, Əli Əsədov niyə vəzifəsindən azad olunmalıdır, yaxud həbsə alınmalıdır? Onun barəsində yazılanlar, yaxud deyilənlər, sadəcə, ehtimallardır. Əsədovun vəzifəsindən çıxarılmalı olduğunu deyə bilmərəm. Çünki bu barədə hansı əsasların olduğunu bilmirəm".

□ Cavansir ABBASLI



Rəsulzadənin büstü olan park hasarlandı

Gəncə İcra Hakimiyyəti məsuliyyəti dəmiryolçuların üzərinə atır

Yanvarın 31-də doğumunun 132-ci ildönümü qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin büstünün yerləşdiyi Gəncə dəmiryolçular parkının ətrafı yenidən tamamilən bağlanıb.

Bu barədə şəhər sakinləri məlumat veriblər. Sakinlərin sözlərinə görə, əvvəllər də təmir işləri aparılan parkın ətrafı bağlı olsa da, insanların giriş-çıxışı üçün yerlər var idi.

Ancaq fevralın 2-si səhərdən başlayaraq parkın ətrafı tamamilən bağlanıb. İnsanlar M. Ə. Rəsulzadənin büstünü ziyarət etmək üçün gəlsələr də parkın hər tərəfi bağlı olduğu üçün bu mümkün deyil. (aznews.az).

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Həsən Əliyev bildirdi ki, dəmiryolçular parkı Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) balansındadır və hər hansı təmir-tikinti, yaxud başqa fəaliyyətləri QSC həyata keçirir. Ona görə də bu məsələnin icra hakimiyyətinə heç bir aidiyyəti yoxdur.

Dəmir Yolları QSC-nin yükdaşıma departemini qərb bölgəsi üzrə bölmə rəisi Qurban Nəbiyev bildirdi ki, parkın ətrafı naməlum şəxslər tərəfindən bağlanıb: "Mən ərazidən keçərkən parkın ətrafının hər tərəfi bağlı deyildi. Ancaq gecə saatlarında kimlərsə gələrək ərazini tamamilən bağlayıb. Məsələ ilə bağlı mən baş idarəyə müraciət etmişəm. Yaxın saatlarda polisə də şikayət edəcəm ki, bu addımı kimin atdığı müəyyən edilsin. Hələlik isə kimlərin belə bir addım atdığı məlum deyil. Parkın hansı qurumun səlahiyyətində olmasına gəlincə, ərazi bizim səlahiyyətimizdədir".

Xatırladaq ki, ötən ilin dekabr ayının 4-də M.Ə.Rəsulzadənin Gəncə şəhəri Dəmiryolçular Parkında qoyulmuş büstünün başına keçirilmiş çuval çıxarılıb.

Rəsulzadənin büstünün üzərinə çuval bir neçə il öncə keçirilmişdi. Parça ilə bükülmüş büst M.Ə.Rəsulzadənin Gəncədəki yeganə büstüdür. Bu torbanın əvvəlcə parkda aparılan təmir işləri ilə bağlı keçirildiyi deyilirdi. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq çuvalın çıxarılmaması qalmaqala səbəb olmuşdu.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadə dekabr ayının əvvəllərində ictimaiyyət arasında daha çox müzakirə mövzusunə çevrilib. Buna səbəb isə Milli Məclisin yeni seçilmiş gənc deputatı Naqif Həməzəyevin onun haqqında dediyi sözlər olub. N. Həməzəyevin sözləri yalnız cəmiyyətdə deyil, həm də deputat həmkarlarının ciddi narazılığı ilə qarşılanıb. O, deyib ki, "mən Məhəmməd Əmin Rəsulzadə adında tarixi şəxsiyyət tanımıram".

Məlumat üçün bildirik ki, deputatın bu açıqlaması sosial şəbəkələrdə, mediada həmkarları tərəfindən pislənilib. Hətta onun deputatlıqdan geri çağırılması üçün facebookda səhifələr yaradılıb.

Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.



Bataqlıq bayramına sözardı

Zamin HACI
 zaminhaci@gmail.com

2 fevralın Azərbaycanda "Gənclər günü" kimi qeyd olunması hər dəfə yadımdan çıxır, ancaq bir gün sonra duyuy düşürəm. Səbəbi isə burda gənclərin adam yerinə qoyulmamasıdır. Elə dünən də hardasa xəbər oxudum: Azərbaycanda hakimiyyətin (nazirlər, sədrilər və sairə) orta yaşı 58 imiş. Necə deyirlər, bunların tayları ya pensiyaya çıxıb, ya da "torpaq şöbəsində" çalışır...

Ümumiyyətlə, hansısa iclasın tarixinə görə 2 fevralı gənclərin günü elan etmək absurdun yekəsidir. Bunun nə mənəvi, nə tarixi, nə də təbii əsasları var. Havanın soyuq, boz, şaxtılı, təbiətinə ölü vəziyyətdə olduğu fevral gününü necə gənclərə aid etmək olar? Heç olmazsa yazın, yayın işıqlı, qaynar günlərindən birini elan edərdilər, gənclərdə bayram ovqatı yaranardı.

Ancaq mütləq fevrala dürtmək lazım idisə, təklif edədim heç olmazsa 14 fevrala salınsın. Bizdə bənzər təcrübə vardır. Dünya azərbaycanlılarının həmrəylik günü kimi mənasız bayramı 31 dekabr - Yeni il bayramının içine soxmasaydıq bir adamın yadına düşməzdə belə bayram keçirilirdi. İndi gənclər günü də 14 fevralda olsa Sevgililər gününə qatıb təntənəli qayımaq mümkün idi.

Yeri gəlmişkən, 2 fevral dünya üzrə Beynəlxalq Bataqlıq və Su hövzələri günü kimi qeyd edilmiş. Necə də simvoldur. 2 fevral elə bizdə də gənclərin, gələcəyə ümidlərin yazım bataqlığında batırıldığı gündür. 23 ildir bu bataqlığın çürüntülərinin qoxusu aləmə üfunət yayır, insanlar palçıq üzərində köpük qabarcıqları buraxıb boğulur, qurbağalar isə dayanmadan telekanalizasiya efrində qurulaşırlar. Bəlkə biz bu iki bayramı calağ edib 2 fevralı "Gənclər və bataqlıq günü" adlandırmaq?

Özü də prinsipcə bəzi yapist gənclərə baxanda qocalara şükür edirsən. Bizim dərdimiz sistemli dərdədir, bunun yaşa dəxli yoxdur. İlhamə Quliyeva demişkən, yaşın nə fərqi var? Təki səni sevən olsun. Bax, elə İlhamə Quliyevanın keçmiş qulluqçusu ilə münafiqəsi bu cür sistem problemdir. Qulluqçu deyir müğənni mənə az qala öldürəcəkdə. Müğənni isə bunu belə orijinal üsulla təkzib edir, deyir yalan danışır, imkanım olsaydı onu tikə-tikə doğrayardım. Biz tikə-tikə yox, hətta doğrayaram cəhənnəmə, adicə "d" hərfi yazsaq bizi tuturlar, bu isə elə bil məşhur "Mişar" qorxu filmi çəkir.

Amerika və Kanadada 2 fevralı yaxşı adlandırılar: Porsuq günü. Onlarda nəse porsuğa oxşar bir heyvan var, 2 fevralda onun yuvadan çıxıb özünü aparmasına baxıb yazın haçan gələcəyini müəyyən edirmişlər. Bizdə porsuqlar hər yerdədir, biz bu üsulla yazın gəlişini tapa bilmərik. Üstəlik, bizdə həmişə qışdır. Hətta müəllifi yadımdan çıxmış belə bir əsərimiz də olmalıdır: "Yayda qartopu oyunu". (Sonra internetdən, Google ilə tapdım, Vaqif Səmədoğlunun dram əsəri imiş - Z.H.)

Yaşın fərqi yoxdur, fəsilin də fərqi yoxdur. Heç bilmirsən təskinlik üçün nə yazasan. Dünən bir qadının ailənin borclarına görə özünü yandırdığını oxuyub pis oldum. Məkan Ağcabədi. Qadın 52 yaşda. Bu, həmin yerdir: deputatı krizisdən çıxmaq üçün soğan əkməyi məsləhət görmüşdü. Keçən ilin dekabrında gədəbəyli 57 yaşlı qadın da özünü yandıraraq ölmüşdü. Səbəb ailə borcları idi. Başqa intihar Neftçalada olmuşdu. Yəne ailənin borcları üzündən ana səhər, hamı yatarkən evdən çıxıb yaxınlıqdakı göldə özünü boğmuşdu.

Hakimiyyət isə antiböhran tədbirlərini davam etdirir. Eynilə Brejnevin məşhur "Mumu" lətifəsindəki kimidir: manatı Mərkəzi Bank öldürüb, ancaq "Texnikabank"ı bağladılar. Niyə axı? Yaxşı olmazmı elə bivec idarələr birinci bağlansın? Guya Mərkəzi Bank bizim nəyimizə lazımdır? Onsuz gecələr Beynəlxalq Valyuta Fonduna zəng vurub pul istəyirik.

Maraqlıdır ki, bu qədər borcu olan hökumət heç özünü yandırmıy, göldə boğulmaq fikrinə düşmür. Millət ona baxıb örnək götürsə yaxşı olardı.

Rusiyanın hərbi təyyarəsinin növbəti dəfə NATO üzvü Türkiyənin hava məkanını pozması bölgədə onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirib, yeni və daha təhlükəli bir situasiya yaradıb. Maraqlıdır ki, NATO və Pentaqonun da fiksə etdiyi son insidenti Moskva israrla danır, üzr istəməkdən yayınır. Ekspertlər bunu iki mümkün səbəblə izah edirlər - ya Kreml qəsdən növbəti belə təhlükəli "insident" hazırlayır, yəni təxribatı davam etdirmək, Türkiyə və NATO-nun əsəblərini yoxlamaq məqsədi güdür, ya da gündəmi müharibə mövzusu ilə dəyişməklə ölkə ictimai rəyini son vaxtlar ağırlaşan iqtisadi durumdan yayındıracağıni hədəfləyib.

NATO "Patriot" raketlərini Türkiyəyə

qaytarır - böyük savaş qapıda

ABŞ isə Gürcüstan-Ermənistan sərhədini möhkəmlətmək qərarı verib; Azərbaycan ətrafında hərbi durum ağırlaşır; Qarabağ münafiqəsi zonasında yeni erməni təxribatları da istisna deyil; **rusiyalı analitik:** "Putin müharibə bəhanəsi axtarır..."

Bütün hallarda Ankara gözlənilməli kimi, olaya adekvat və çox sərt reaksiya verib: Rusiya səfiri XİN-ə çağırılıb, silahlı qüvvələr yüksək döyüş hazırlığı səviyyəsinə gətirilib, Hərbi Hava Qüvvələrinə siyasi qərarı gözləmədən dərhal növbəti sərhəd pozucularını məhv etməyə göstərişi verilib.


24 noyabr insidentinə görə revanş istəyi ilə alışıb-yanan və Suriyadakı planları dalana giren Kremlin müəmmalı davranışını da bura əlavə eləsək, baş verənlər potensial Rusiya-Türkiyə, deməli, həm də Rusiya-NATO müharibə risklərini artırır. Təsədüfi deyil ki, bu arada vəziyyətin dramatikliyini nəzərə alan NATO 3PK "Patriot" raket sistemlərini təzədən Türkiyəyə qaytarmaq qərarı verib. Bundan əlavə, Alyans yerli HHM sistemini dəstəkləmək üçün öz təyyarələrini Türkiyəyə göndərməyi planlaşdırır.

Bundan əvvəl NATO "Patriot"ları təkrar Türkiyə ərazisində yerləşdirməyi istisna etməmişdi. Xatırladaq ki, bu sistemlər 2012-ci ildə Suriya tərəfdən Türkiyə ərazisinin atəşə məruz qalmasını önəlmək üçün Ankaranın xahişi ilə yerləşdirilmişdi. Lakin keçən il onlar Türkiyədən çıxarıldı.

Bundan az sonra 24 noyabr olayı baş verib - rus hərbi təyyarəsi vurulub. Rusiya isə buna cavab olaraq, Suriyada - Türkiyə sərhədine yaxın ərazidə S-400 sistemlərini yerləşdirib, rus döyüş təyyarələrini isə havada "hava-hava" tipli raketlərlə silahlanmış qırıcılar müşayiət edir.

Son proseslər bölgədə Rusiyanın hansısa yeni təxribat planına hazırlıq içində olması şübhələrini gücləndirib. Ötən saylarımızda Moskvanın axır vaxtlar NATO üzvlüyünə xeyli yaxınlaşmış Gürcüstan qarşı da terror ittihamları səsləndirdiyini qeyd eləmişdik ki, bu da öncəki qənaəti gücləndirir.

Dünən isə belli olub ki, ABŞ Gürcüstanın Ermənistanla sərhədinin möhkəmləndirilməsi üçün Tiflisə 10 milyon dollar ayırıb. Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müvafiq saziş Tiflisdə Gürcüstanın Sərhəd Polisi ilə ABŞ-ın Hərbi təhdidlərin azaldılması Agentliyi arasında imzalanıb.



"Günün birində Türkiyə daha bir rus təyyarəsini və ya ikisini vuracaq - bu, artıq önəmli deyil. Moskva dərhal Ankaraya müharibə elan edəcək..."

Anlaşma əlavə müşahidə məntəqələrinin yaradılması, gecə saatlarında müşahidə aparın videokameraların quraşdırılması və digər texniki təchizat işlərinin görülməsini nəzərdə tutur. İlk növbədə "Qasımlı" və "Keda" sərhəd sektorlarının gücləndirilməsi planlaşdırılır.

Bu da hər şeydən öncə ondan xəbər verir ki, ABŞ Rusiyanın öz forpostu Ermənistan ərazisindən Türkiyə ilə yanaşı, Gürcüstanla da real təhlükə yaratmaq ehtimalını ciddi qəbul edir. Maraqlı məqam həm də odur ki, gürcü-erməni sərhədini möhkəmlətmək haqda sənəd müdafiə naziri Tinati Xidaşeli İrəvanda olarkən imzalanıb.

Yada salağ ki, Gümrüdəki 102 saylı Gümrü hərbi bazasından Tiflisə cəmi bir neçə saatlıq məsafə var. Bazada 5 minə yaxın rus hərbi qüvvəsi qulluq edir. Bazanın şəxsi heyəti keçən ildən etibarən peşəkar hərbiçilərlə (muzdlularla) komplektləşdirilməyə başlayıb. Baza həmçinin, ən müasir silahlar, döyüş maşınları və sistemləri ilə təchiz olunmaqdadır.

Putinin təhlükəli müharibə planlarının mümkünliyünü artıq praqmatik fikirlə və vicdanlı

rus şərhçilər də mümkün sayır və bunun ağır nəticələri barədə indidən xəbərdarlıq edirlər.

"Rusiyalı jurnalist Sergey Dorenko həyəcanlı səsle Kremlin şirin arzusunu artıq səsləndirib - "Biz Türkiyə ilə müharibəyə uçuruq". Onlar - uçurlar. Qırğılar kimi. Aqressiv avantüristlərin hərbi fantaziya-larını bədaləni isə rus xalqı ödə-

qütblü dünya" kimi sərəm idə-ya ilə yaşayır və o, mütləq özünün kommunist-çekist keçmişindən qaynaq götürən fantaziya-ları reallaşdırmağa çalışacaq".

Məqalədə ardınca deyilir: "Bundan sonra da Rusiyanın təyyarə təxribatlarının davam edəcəyinə kimə şübhə eləməsin. Günün birində Türkiyə

daha bir rus təyyarəsini və ya ikisini vuracaq - bu, artıq önəmli deyil. Moskva dərhal Ankaraya müharibə elan edəcək. Axı yalnız müharibə ilə ölkədəki vəziyyətin pisləşməsinin əsl səbəbini xalqa izah etmək olar. Daha sonra daxildə rejim əleyhdarlarının ovu başlayacaq. Bir sözlə, çekistlər elə-belə, rahatlıqla hakimiyyətdən getməyəcəklər. Onlar Qərbin əsəblərini Türkiyə ilə toqquşmalarla tarıma çəkməklə eyni vaxtda hələ bir az da öz xalqının qanını içəcəklər..."

Göründüyü kimi, vəziyyət heç də ürəkaçan deyil. Havadan bant qoxusu, müharibə iyi gəlir. Bölgə və ətrafında gedən son həyəcanlı proseslər isə təbii ki, Azərbaycanda da maksimum diqqətli olmaq, qardaş ölkə ilə sinxron siyasət yürütmək, ən önəmli, Dağlıq Qarabağ münafiqəsi zonasında erməni təxribatlarına uymamaq zorunda qoyur. Çünki ən həssas durum əslində indi Qarabağ konfliktinin zonasında təmas xəttində və Azərbaycan-Ermənistan sərhədindədir. Moskvanın "Qarabağ kartı"ni daim ehtiyatda saxladığı heç vaxt yaddan çıxarılmamalıdır.

□ Siyasət şöbəsi

ATƏT

-in Minsk Qrupunun AŞ PA-nın qış sessiyasındakı müzakirələrdən öncə açıq şəkildə Azərbaycanın əleyhinə çıxış etməsi bu qurumla bağlı ümidləri tamamilə puç edib. Həmsədrlərin Strasburqa müraziət edərək Azərbaycan ərazilərinin işğalının növbəti dəfə rəsmiləşdirilməsini nəzərdə tutan qətnamə layihələrini müzakirəyə çıxarmamağa çağırması anormal hal kimi diqqət çəkdi.

Artıq rəsmi Bakı Minsk Qrupu həmsədrlərinin bu mövqeyini pisləyən bəyanat verib, eyni zamanda fərdi qaydada həmsədr ölkələrə etiraz məktubları göndəriləcək. Azərbaycan prezidenti İlham Əliyev də kəskin mövqeyini ifadə edib. "Minsk Qrupu həmsədrləri münaqişənin həllinə yox, dondurulmasına çalışırlar. Onların bugünkü fəaliyyəti tamamilə mənasızdır"-prezident bildirib. Dövlət başçısı deyib ki, onlar nəinki işğalçı Ermənistanı təzyiq etmirlər, hətta Ermənistanı mümkün olan problemlərdən qoruyurlar. Ölkə başçısı bəyan edib ki, Azərbaycan xalqı və dövləti heç vaxt torpaqların işğalda qalması ilə barışmayacaq. Ancaq fakt budur ki, həmsədrlər torpaqlarımızın azad olunması, qaçqın-köçkünlərin yurdu-na qayıtması üçün addım atan qurumlara dəstək verməkdənsə, onlara maneə yaradırlar. Sadə vətəndaşından prezidentinə qədər ölkəmizin bütün vətəndaşları tərəfindən "arzu olunmaz" sayılan həmsədrlərdən imtina məsələsi də gündəmdədir. Paralel şəkildə ATƏT-in Minsk Qrupunun fəvqəladə toplantısının çağırılması, vəziyyətin ciddi şəkildə müzakirə olunması, həmsədrlərin addımlarına qiymət verilməsi, Almaniya, Türkiyənin də həmsədrliyə qəbulu ilə bağlı addımların atılması təşəbbüsləri var.

Xatırladaq ki, 1992-ci ilin martında ATƏT-in Minsk Qrupu prosesi yaradılarda fikir ondan ibarət idi ki, ən tez bir zamanda Minsk konfransı çağırılacaq və münaqişənin qarşısının alınması istiqamətində tədbirlər görülsün. Həmin dövrdə Minsk Qrupunun tərkibində 11 dövlət təmsil olunurdu.

XİN-in mətbuat katibi Hikmət Hacıyev "Yeni Müsavat"a bildirdi ki, əgər o zaman güclü siyasi iradə nümayiş etdirilsə və Minsk Qrupu çağırılısaydı, onda mənəzərə başqa cür olardı, problem daha erkən formada həll oluna bilərdi: "Təəssüf ki, bu baş vermədi. O vaxt hələ Azərbaycanın əksər torpaqları işğal olunmamışdı və 1 milyon qaçqın-köçkün fəlakəti baş verməmişdi. 11 dövlətin iştirak etdiyi formatda danışıqların aparılmasının bir qədər çətinliyindən çıxış edərək, 1995-ci il martın 23-də həmsədrlik institutu təsis edildi.



Həmsədrləri Vyanada

məhsər ayacağına çəkmə planı

Ermənistan ATƏT-in Minsk Qrupunun xüsusi iclasının keçirilməsinə mane olmağa çalışır; rəsmi Bakı bu istiqamətdə səylərini davam etdirir

Həmsədrlərin fəaliyyətini tənqidləyən və onlara mandat verən 23 mart 1995-ci il tarixli ATƏT-in qəbul etdiyi xüsusi bir sənəd də var. Bu sənəddə əsasən, BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in və beynəlxalq hüququn norma və prinsipləri, ATƏT-in Budapeşt sammitinin qərarları həmsədrlərin fəaliyyətinin əsas istiqamətlərini təşkil edirdi".

XİN rəsmisi qeyd etdi ki, illərdən sonra ATƏT-in Minsk Qrupu həmsədr institutunun fəaliyyətinin nəticəsizliyi göz qabağındadır: "Beynəlxalq ictimaiyyət tərəfindən onlara verilən mandatı doğrultmayıblar. Ona görə də Azərbaycan dəfələrlə bəyan edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri

günlərdə də bu, Daimi Şura səviyyəsində ATƏT rəhbərliyinə bəyan edilib. Eyni zamanda fərdi olaraq da Minsk Qrupu prosesində iştirak edən hər bir dövlətə müraziət olunub ki, biz onların prosesdə aktiv rolunu gözləyirik". H.Hacıyev qeyd etdi ki, bu toplantının keçirilməsinə ilk növbədə Ermənistan mane olmağa çalışır. Eyni zamanda həmsədr ölkələr Minsk Qrupu formatında görüşün baş tutmasına bir o qədər meylli görünmürlər: "O ki qaldı digər formatlara, Azərbaycan bundan sonra da digər beynəlxalq təşkilatlarda münaqişə ilə bağlı məsələ qaldırmaqda davam edəcək".

Qeyd edək ki, hazırda ATƏT-in fəaliyyətdə olan sədri Almaniya. Üstəlik, Minsk

"Göründüyü kimi, nüfuz davasından başlamış, öz dövlətlərinin münaqişəyə münasibətinə qədər bariz bir misal nümayiş etdirdilər. Eyni zamanda AŞ PA-nın da qərarlarının dəyişdirilməsinə nail oldular. Təbii ki, digər dövlətlərin də rolu az olmadı, lakin əsas məqam Minsk Qrupunun bəyanatı ilə tamamlandı. Məlumdur ki, Almaniya ATƏT sədri kimi fəaliyyətə başlayıb. Təbii ki, bu dövlət Avropada və dünyada özəl çəkiyə malik bir dövlətdir. Lakin onun da Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tam şəkildə addımlar atacağı inandırıcı görünür". Türkiyənin həmsədrliyinə gəldikdə isə A.Nağıyev bunları vurğuladı: "Düzdür, dost və strateji

birbaşa yox, dolayı yolla öz ölkələrinin gücündən istifadə edib bu işdə ermənilərin tərəfini tutdular. 2008-ci ildən sonra da Azərbaycan rəhbərliyi onlara qarşı sət etiraz bildirdi və ermənilərin tərəfini tutmaqda, vasitəçi kimi neytral olmamaqda günahlandırdı. Sonralar da bir çox hallarda həmsədrlər günahlandırılıb. Amma biz həm də şahidiyik ki, bütün bunlardan sonra dəfələrlə açıq şəkildə həmsədrlərin səyləri yüksək qiymətləndirilib, təşəkkür edilib. Narahat olmayın, bu kampaniya da başa çatdıqdan sonra yenə də həmsədrlərin işi yüksək qiymətləndiriləcək. Bu, onu göstərir ki, həmsədrlər qınaq üçün lazımdır. Torpaq həmsədrlərin deyil ki..." E.Mehdiyevə görə, biz

sədr olmaq istəmir, Türkiyəni isə yaxına qoyan yoxdur. Özü də indiki vaxtda Rusiya ilə Ərdəğanın davasının gətirdiyi zaman bunun heç bir perspektivi yoxdur. Ümumiyyətlə, Ərdəğan rus təyyarəsini vurmaqla Qarabağı da erməniyə təslim etdi. Bunu artıq Lavrov da açıq söylədi. Yeni "heç bir Lavrov planı yoxdur və olan sülh planları da ATƏT-in arxivində saxlanmağa verildi" deməklə Lavrov bu məsələnin də arxivə göndərdiyini bildirdi. Azərbaycan rəhbərliyi də bunu yaxşı bilir. Türkiyə ilə indiki münasibətlərdə olan Rusiya heç bir zaman bu işdə Azərbaycanı dəstəkləməz".

QAT sədri Akif Nağı, ümumiyyətlə, Minsk Qrupundan imtinanın tərəfdarıdır: "Biz əvvəldən demisik ki, Minsk Qrupu həmsədrlərinin məqsədi Dağlıq Qarabağ məsələsini ədalətli həll etmək deyil, vaxti mümkün qədər

ATƏT-in sədri olan Almaniya bu mərhələdə Azərbaycanın yanında olmağa qərar verəcəkmisi?

deyil, Minsk Qrupu prosesində olan dövlətlərin hamısı - ABŞ, Rusiya, Fransa, Türkiyə, Almaniya, Belarus, İtaliya, İsveç, Finlandiya, Azərbaycan, Ermənistan - bu prosesdə fəal rol oynamaqlıdır. Bakı bu xüsusda ilk addımlardan biri kimi təklif etmişdi və təklifində israrlıdır ki, Vyanada, ATƏT-in mənzil qərgahında bütün Minsk Qrupunun iştirakı ilə münaqişə ilə əlaqədar xüsusi bir iclas keçirilsin. Son

Qrupunun üzvü olan Almaniyanın da üzərinə məsuliyyət və öhdəlik düşür. O halda ortaya haqlı olaraq bir sual çıxır, bəlkə Almaniya da ATƏT-in Minsk Qrupu konfransının keçirilməsi barədə təşəbbüslə çıxış etsin?

Politoloq Arzu Nağıyev "Yeni Müsavat"a dedi ki, doğrudan da ATƏT-in Minsk Qrupunun verdiyi deklarativ bəyanatlar, nəhayət, öz məntiqi sonluqlarına çatmaq üzrədir:

tərəfdaş dövlət kimi daima dəstək nümayiş etdirən bir dövlətdir, lakin bu məsələnin həllində tək qərar vermək iqtidarında deyil. Zənnimcə, bu gün ATƏT-in geniş tərkibli bir toplantısı keçirilməli və məhz bu suallara aydınlıq gətirilməlidir. Çünki istər Avropa, istərsə də ümumiyyətlə, Qərbi münaqişənin bu qədər uzanmasında və status-kvonun saxlanması maraqlı olmamalıdır. İlk öncə təhlükəsizlik baxı-

artıq bildik ki, erməni sülh, torpaqlardan çıxmaq istəmir, danışıqları da uzadır: "Amma 2009-cu ildə bizə hər gün deyirdi ki, erməni 5 rayondan çıxır və sonra iki rayondan çıxır. İndi isə bir kənddən belə çıxır. Biz soruşmalıyıq ki, Azərbaycanın qüdrətli dövləti torpaqları azad etmək üçün nə etmək istəyir, hansı planı, strategiyası var?" **Ekspertə görə, Almaniya və Türkiyə məsələsi xəyaldır:** "Almaniya həm-

uzatmaq, Ermənistanın istədiyi nəticəyə nail olmasına şərait yaratmaqdır. AŞ PA-da işğal altındakı ərazilərimizlə bağlı qətnaməyə qarşı bu cür fəal müqavimət göstərmələri, hətta hədələməkdən, saxtalaşdırmalardan çəkinmələri onların iç üzünü bir daha göstərdi. Mübarizə davam edir, Azərbaycan ikinci qətnamənin qəbulu ilə kifayət qədər yüksək nəticəyə nail oldu. İlk sənədlə bağlı bütün bu qaragürüha qarşı qələbə çalmağ üçün cəmi 4 səs çatmadı. Digər qətnamə isə xeyli səs çoxluğu ilə qəbul olundu". **A.Nağıyev qeyd etdi ki, həmsədrlərin canfəşanlılığına baxmayaraq, qəbul edilən həmin sənəddə də Azərbaycan üçün çox vacib məqamlar var:** "Bunları unutmamalıyıq. Ermənilərin saytlarını da izlədim, onlarda qələbə əhvalı yoxdur, daha çoxu "pələngin əlindən müvəqqəti qurtulmuş dovşan" təəssüratı bağışlayırlar. Azərbaycan bu yöndə təzyiqlərini və ermənilərin ifşası prosesini davam etdirməlidir. Onsu da bu sənədlərin elə də ciddi bir əhəmiyyəti yoxdur, torpaq qətnamələrlə azad olunmayacaq. Olunsaydı, BMT qətnamələri bir işə yarayardı. Məsələ döyüş meydanında həll olunacaq. Azərbaycan diplomatik maneəvrləri davam etdir-məklə, uyğun məqamı seçib hərbi əməliyyatlara başlamalıdır!"

Artıq rəsmi Bakı Minsk Qrupu həmsədrlərinin bu mövqeyini pisləyən bəyanat verib, eyni zamanda fərdi qaydada həmsədr ölkələrə etiraz məktubları göndəriləcək. Azərbaycan prezidenti İlham Əliyev də kəskin mövqeyini ifadə edib. "Minsk Qrupu həmsədrləri münaqişənin həllinə yox, dondurulmasına çalışırlar. Onların bugünkü fəaliyyəti tamamilə mənasızdır"-prezident bildirib. Dövlət başçısı deyib ki, onlar nəinki işğalçı Ermənistanı təzyiq etməzlər, hətta Ermənistanı mümkün olan problemlərdən qoruyurlar. Ölkə başçısı bəyan edib ki, Azərbaycan xalqı və dövləti heç vaxt torpaqların işğalda qalması ilə barışmayacaq. Ancaq fakt budur ki, həmsədrlər torpaqlarımızın azad olunması, qaçqın-köçkünlərin yurduna qayıtması üçün addım atan qurumlara dəstək verməkdənsə, onlara maneə yaradırlar. Sadəcə vətəndaşından prezidentinə qədər ölkəmizin bütün vətəndaşları tərəfindən "arzuolunmaz" sayılan həmsədrlərdən imtina məsələsi də gündəmədir. Paralel şəkildə ATƏT-in Minsk Qrupunun fəvqəladə toplantısının çağırılması, vəziyyətin ciddi şəkildə müzakirə olunması, həmsədrlərin addımlarına qiymət verilməsi, Almaniya, Türkiyənin də həmsədrliyə qəbulu ilə bağlı addımların atılması təşəbbüsləri var.

Xatırladaq ki, 1992-ci ilin martında ATƏT-in Minsk Qrupu prosesi yaradıldı və fikir ondan ibarət idi ki, ən tez bir zamanda Minsk konfransı çağırılsın və münaqişənin qarşısının alınması istiqamətində tədbirlər görülsün. Həmin dövrdə Minsk Qrupunun tərkibində 11 dövlət təmsil olunurdu.

XİN-in mətbuat katibi Hikmət Hacıyev "Yeni Müsavat"a bildirdi ki, əgər o zaman güclü siyasi iradə nümayiş etdirilsə və Minsk Qrupu çağırılsaydı, onda mənzərə başqa cür olardı, problem daha erkən formada həll oluna bilərdi: "Təəssüf ki, bu baş vermədi. O vaxt hələ Azərbaycanın əksər torpaqları işğal olunmamışdı və 1 milyon qaçqın-köçkün fəlakəti baş verməmişdi. 11 dövlətin iştirak etdiyi formatda danışıqların aparılmasının bir qədər çətinliyindən çıxış edərək, 1995-ci il martın 23-də həmsədrlik institutu təsis edildi. Həmsədrlərin fəaliyyətini tənzimləyən və onlara mandat verən 23 mart 1995-ci il tarixli ATƏT-in qəbul etdiyi xüsusi bir sənəd də var. Bu sənədə əsasən, BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in və beynəlxalq hüququn norma və prinsipləri, ATƏT-in Budapeşt sammitinin qərarları həmsədrlərin fəaliyyətinin əsas istiqamətlərini təşkil edirdi".

XİN rəsmisi qeyd etdi ki, illərdən sonra ATƏT-in Minsk Qrupu həmsədr institutunun fəaliyyətinin nəticəsizliyi göz qabağındadır: "Beynəlxalq ictimaiyyət tərəfindən onlara verilən mandatı doğrultmayıblar. Ona görə də Azərbaycan dəfələrlə bəyan edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri deyil, Minsk Qrupu prosesində olan dövlətlərin hamısı - ABŞ, Rusiya, Fransa, Türkiyə, Almaniya, Belarus, İtaliya, İsveç, Finlandiya, Azərbaycan, Ermənistan - bu prosesdə fəal rol oynamalıdır. Bakı bu xüsusda ilk addımlardan biri kimi təklif etmişdi və təklifində israrlıdır ki, Vyanada, ATƏT-in mənzil qərargahında bütün Minsk Qrupunun iştirakı ilə münaqişə ilə əlaqədar xüsusi bir iclas keçirilsin. Son günlərdə də bu, Daimi Şura səviyyəsində ATƏT rəhbərliyinə bəyan edilib. Eyni zamanda fərdi olaraq da Minsk Qrupu prosesində iştirak edən hər bir dövlətə müraciət olunub ki, biz onların prosesdə aktiv rolunu gözləyirik". H.Hacıyev qeyd etdi ki, bu toplantının keçirilməsinə ilk növbədə Ermənistan maneə olmağa çalışır. Eyni zamanda həmsədr ölkələr Minsk Qrupu formatında görüşün baş tutmasına bir o qədər meyilli görünmürlər: "O ki qaldı digər formatlara, Azərbaycan bundan sonra da digər beynəlxalq təşkilatlarda münaqişə ilə bağlı məsələ qaldırmaqda davam edəcək".

Qeyd edək ki, hazırda ATƏT-in fəaliyyətdə olan sədri Almaniyaadır. Üstəlik, Minsk Qrupunun üzvü olan Almaniyanın da üzərinə məsuliyyət və öhdəlik düşür. O halda ortaya haqlı olaraq bir sual çıxır, bəlkə Almaniya da ATƏT-in Minsk Qrupu konfransının keçirilməsi barədə təşəbbüslə çıxış etsin?

Politoloq Arzu Nağıyev "Yeni Müsavat"a dedi ki, doğrudan da ATƏT-in Minsk Qrupunun verdiyi deklorativ bəyanatlar, nəhayət, öz məntiqi sonluqlarına çatmaq üzrədir: "Göründüyü kimi, nüfuz davasından başlamış, öz dövlətlərinin münaqişəyə münasibətinə qədər bariz bir misal nümayiş etdirildilər. Eyni zamanda AŞ PA-nın da qərarlarının dəyişdirilməsinə nail oldular. Təbii ki, digər dövlətlərin də rolu az olmadı, lakin əsas məqam Minsk Qrupunun bəyanatı ilə tamamlandı. Məlumdur ki, Almaniya ATƏT sədri kimi fəaliyyətə başlayıb. Təbii ki, bu dövlət Avropada və dünyada özəl çəkiyə malik bir dövlətdir. Lakin onun da Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tam şəkildə addımlar atacağı inandırıcı görünmür". Türkiyənin həmsədrliyinə gəldikdə isə A.Nağıyev bunları vurğuladı: "Düzdür, dost və strateji tərəfdaş dövlət kimi daima dəstək nümayiş etdirən bir dövlətdir, lakin bu məsələnin həllində tək qərar vermək iqtidarında deyil. Zənnimcə, bu gün ATƏT-in geniş tərkibli bir toplantısı keçirilməli və məhz bu suallara aydınlıq gətirilməlidir. Çünki istər Avropa, istərsə də ümumiyyətlə, Qərbi münaqişənin bu qədər uzanmasında və status-kvonun saxlanmasında maraqlı olmamalıdır. İlk öncə təhlükəsizlik baxımından bu, həll edilməlidir, çünki iqtisadi cəhətdən belə bir çətin vaxtda mühüm layihələrin həyata keçirilməsi üçün ən önəmli məsələdir. Eyni zamanda ATƏT kimi bir qurumun nüfuz məsələsi ortadadır, bu məsələnin həllinə ciddi yanaşmaq bu nüfuzla ağır bir zərbə vurur".

Konfliktoloq Elxan Mehdiyev isə həmsədr ölkələrin əvvəlki illərdə də anti-Azərbaycan mövqeyi tutduğunu xatırladı: "Həmsədr ölkələr 2008 -ci ildə BMT Baş Məclisində açıq-aşkar Azərbaycanın əleyhinə səs verib ermənilərin tərəfini tutdular. Bu dəfə isə birbaşa yox, dolaylı yolla öz ölkələrinin gücündən istifadə edib bu işdə ermənilərin tərəfini tutdular. 2008-ci ildən sonra da Azərbaycan rəhbərliyi onlara qarşı sərt etiraz bildirdi və ermənilərin tərəfini tutmaqda, vasitəçi kimi neytral olmamaqda günahlandırdı. Sonralar da bir çox hallarda həmsədrlər günahlandırılıb. Amma biz həm də şahidiyik ki, bütün bunlardan sonra dəfələrlə açıq şəkildə həmsədrlərin səyləri yüksək qiymətləndirilib, təşəkkür edilib. Narahət olmayın, bu kampaniya da başa çatdıqdan sonra yenə də həmsədrlərin işi yüksək qiymətləndiriləcək. Bu, onu göstərir ki, həmsədrlər qınaq üçün lazımdır. Torpaq həmsədrlərin deyil ki..." E.Mehdiyevə görə, biz artıq bildik ki, erməni sülh,

torpaqlardan çıxmaq istəmir, danışıqları da uzadır: "Amma 2009-cu ildə bizə hər gün deyilirdi ki, erməni 5 rayondan çıxır və sonra iki rayondan çıxır. İndi isə bir kənddən belə çıxmır. Biz soruşmalıyıq ki, Azərbaycanın qüdrətli dövləti torpaqları azad etmək üçün nə etmək istəyir, hansı planı, strategiyası var?" Ekspertə görə, Almaniya və Türkiyə məsələsi xəyaldır: "Almaniya həmsədr olmaq istəmir, Türkiyəni isə yaxına qoyan yoxdur. Özü də indiki vaxtda Rusiya ilə Ərdoğanın davasının getdiyi zaman bunun heç bir perspektivi yoxdur. Ümumiyyətlə, Ərdoğan rus təyyarəsini vurmaqla Qarabağı da erməniyə təslim etdi. Bunu artıq Lavrov da açıq söylədi. Yeni "heç bir Lavrov planı yoxdur və olan sülh planları da ATƏT-in arxivində saxlanmağa verildi" deməklə Lavrov bu məsələnin də arxive göndərildiyini bildirdi. Azərbaycan rəhbərliyi də bunu yaxşı bilir. Türkiyə ilə indiki münasibətlərdə olan Rusiya heç bir zaman bu işdə Azərbaycanı dəstəkləməz".

QAT sədri Akif Nağı, ümumiyyətlə, Minsk Qrupundan imtinanın tərəfdarıdır: "Biz əvvəldən demisik ki, Minsk Qrupu həmsədrlərinin məqsədi Dağlıq Qarabağ məsələsini ədalətli həll etmək deyil, vaxti mümkün qədər uzatmaq, Ermənistanın istədiyi nəticəyə nail olmasına şərait yaratmaqdır. AŞ PA-da işğal altındakı ərazilərimizlə bağlı qətnaməyə qarşı bu cür fəal müqavimət göstərmələri, hətta hədələməkdən, saxtalaşdırmalardan çəkinməmələri onların iç üzünü bir daha göstərdi. Mübarizə davam edir, Azərbaycan ikinci qətnamənin qəbulu ilə kifayət qədər yüksək nəticəyə nail oldu. İlk sənədlə bağlı bütün bu qaragüruha qarşı qələbə çalmaq üçün cəmi 4 səsi çatmadı. Digər qətnamə isə xeyli səs çoxluğu ilə qəbul olundu". A.Nağı qeyd etdi ki, həmsədrlərin canfəşanlılığına baxmayaraq, qəbul edilən həmin sənəddə də Azərbaycan üçün çox vacib məqamlar var: "Bunları unutmamalıyıq. Ermənilərin saytlarını da izlədim, onlarda qələbə əhvalı yoxdur, daha çoxu "pələngin əlindən müvəqqəti qurtulmuş dovşan" təəssüratı bağışlayırlar. Azərbaycan bu yöndə təzyiqlərini və ermənilərin ifşası prosesini davam etdirməlidir. Onsuz da bu sənədlərin elə də ciddi bir əhəmiyyəti yoxdur, torpaq qətnamələrlə azad olunmayacaq. Olunsaydı, BMT qətnamələri bir işə yarayardı. Məsələ döyüş meydanında həll olunacaq. Azərbaycan diplomatik maneələri davam etdirməklə, uyğun məqamı seçib hərbi əməliyyatlara başlamalıdır!"

Elşad PAŞASOY

Bu ilin yanvarında ölkədə valyutadəyişmə məntəqələrinin ləğvi manatla bağlı ajiotajı səngitməyib. Əksinə, ekspertlər "qara bazar"ın genişləndiyini vurğulayırlar. Həmçinin bildirilir ki, bu durumda valyutadəyişmə məntəqələri yenidən bərpa edilə bilər.

Qeyd edək ki, valyutadəyişmə məntəqələrinin lisenziyalarının ləğv olunmasının dolların məzənnəsinə təsir edib-ətməyəcəyi də müzakirə edilir. Əksər ekspertlər bildirirlər ki, əslində Mərkəzi Bankın dollar satmamasının səbəbi dolların məzənnəsinin artmasının qarşısını almaq deyil, qurum əhalini aldadır. Bildirilir ki, yanvarın 13-dən valyutadəyişmə məntəqələrinin lisenziyaları ləğv edilsə də, dolların bahalaşmasının qarşısını almaq mümkün olmayıb. Ekspertlər bildirirlər ki, lisenziyaların ləğvi problemi həll etməyəcək.

Ekspert Samir Əliyev məsələ ilə bağlı müsəvat.com-a açıqlamasında bildirib ki, Azərbaycanda uzun müddət valyuta bazarında liberallıq olub: "İnsanlar istədiyi qədər pul dəyişə biliblər. Heç bir sənəd təqdim etmədən pul alıb satırlar. Başqa ölkələrdə əlavə haqq, komisiya haqq tələb olunur. Amma indi baş verən proseslər, ölkədən güclü kapital axınının olması ona gətirib çıxartdı ki, Mərkəzi Bank məcbur olub bir sıra sərbəst addımlar atdı. Onlardan biri də valyutadəyişmə məntəqələ-

rinin ləğvi oldu. Çünki böyük həcmdə pullar bu valyutadəyişmə məntəqələrində dollara çevrilib bank sektoruna daxil olmadan ölkədən çıxarıldı. Bu prosesə nəzarət etmək çətin olurdu. Buna görə də Mərkəzi Bank bu məntəqələri ləğv etdi və bu işi ancaq banklar görməyə başladı. İndi bu vəziyyətdə mütləq "qara bazar" yaranmalıdır. Hökumətin üzərinə düşən əsas məsələ "qara bazar"ın qarşısını almaqdır. Əgər bunun qarşısını alacaqsa, valyuta bazarında müəyyən sərbətlilik əldə ediləcək. Əgər edə bilməzsə, artıq valyutadəyişmə məntəqələrinin bağlanması heç bir əhəmiyyəti olmayacaq".

Ekspertin sözlərinə görə, artıq müəyyən yerlərdə "qara bazar"ın dirçəlməsi barədə məlumatlar var: "Yenə də böyük həcmli pullar bank sektoruna daxil olmadan dəyişdirilir və ölkədən çıxarılır. Bunun qarşısının alınmasının yollarından biri dollar bolluğu yaratmaqdır".

Ekspert Natiq Cəfəri isə qeyd edib ki, əslində valyutadəyişmə məntəqələrinin ləğvi səhv və ajiotajı artıran qərar idi: "Çünki indiki dövrdə bu tipli addımların

Hökumət dolların "qara bazar"ı ilə bacarmır

Ekspertlər bildirirlər ki, yenə də böyük həcmli pullar bank sektoruna daxil olmadan dəyişdirilir və ölkədən çıxarılır...



atılması daha çox ajiotajı artırır. Bunun nəticəsi olaraq yenidən "qara bazar" çiçəklənəcək. Bu məntəqələr uzun müddət bağlı qalsa, bir müddətdən sonra 90-cı illərdə olduğu kimi, "qara bazar"ın çiçəklənməsinin şahidi olacağıq. Bu isə paralel iqtisadi modelə aparıb çıxarır. Ciddi problemlər yaşadır. Hətta sovet vaxtında belə bunun qarşısını ala bilmədi-

lərsə, indi də mümkün olmayacaq. Yəqin ki, bir müddət sonra bu qərarın ləğv olunmasının şahidi olacağıq. Bu, həm də başqa bir problemi də özü ilə gətirdi. Yüzlərlə insan valyutadəyişmə məntəqələrində çalışırdılar və onlar da maaşsız, işsiz qaldılar. İndiki durumda, iqtisadiyyatın belə vəziyyətində bu qədər iş yerlərinin itirilməsi də məqsəduyğun deyil. Əgər

bütün ölkə ərazisini saysaq, söhbət yüzlərlə işsiz qalan insandan gedir. Ona görə də bir müddət sonra yəqin ki, burada da geri addım atılacaq və valyutadəyişmə məntəqələri yenidən bərpa olunacaq. Bundan öncə isə ehtimal ki, növbəti devalvasiya olacaq. Növbəti devalvasiya addımından - manatın daha da dəyərdən düşməsindən sonra bu məntəqələrlə bağlı addım atıla bilər. Çünki dollara ehtiyac ajiotajlı dərəcədədir, çox kəskin şəkildə artır. Bunun da çox sadə və izah oluna bilən iqtisadi əsasları var. Ölkə idxaldan ciddi şəkildə asılıdır. Biz istəsək də, istəməsək də ölkənin tələbatını ödəmək üçün ölkədən dollar çıxmalıdır ki, mal və məhsullar gəlsin. Asılılığımız bezi sahələrdə yüz faizə yaxındır. Hansı ki, uşaq yeməklərinə, məişət texnikasına qədər hər şey xaricdən gətirilir. Xaricdən bu məhsulların gəlməsi üçün bu, ticarət yolu ilə dolların çıxarılmasıdır. Digər yollarla da ölkədən valyuta çıxır. Ölkədəki iş adamları da, insanlar da ölkənin gələcəkdə hansısa bir problemlərinin olacağını əsas götürərək əllərində olan pulu xaricə çıxarmağa üstünlük verirlər. Bunun bir əyani sübutu kimi deyə bilərəm ki, Türkiyədə son aylarda Azərbaycan vətəndaşları mənzil bazarında alıcı qismində ilk beşliyə daxil olublar. Yəni bütün bunlar ölkədə valyutaya tələbatı artırır. Valyuta ölkədən çıxır. Ölkədən valyuta çıxırdıqca da manata olan təzyiqlər artır. Bunun inzibati üsullarla qarşısını almaq "qara bazar"ın və paralel məzənnənin yaranmasına səbəb olacaq. Bu da iqtisadiyyat üçün daha sarsıdıcı zərbələr vura bilər".

□ RÖYA

Pulumuzu evdə oğrular, bankda bankirlər oğurlayır

İqtisadçı ekspert: "Qonşu ölkələrdə depozit hesabları açaraq valyuta hesablarını həmin ölkələrə köçürməyə üstünlük verənlərin sayı artıb"

Son vaxtlar banklarda baş verən bir sıra neqativ hallar, problemlə kreditlər, bir sıra bankların müflis olması, son olaraq da "Texnikabank"ın bağlanması insanların beynində bir sual yaradır: pullarımızı harada saxlayaq?

Əksəriyyət əllərində olan pulu evdə saxlayır. Hətta "kişinin pulu cibində olar" deyiminə sadıq qalıb pulu həmişə yanında saxlayanlar da vardı. Ancaq hazırkı vəziyyətdə pulu evdə saxlamaq olmaz, bu artıq çox təhlükəlidir. Çünki böhran dövründə oğurluq və qarətərin sayı artır. Çoxları pulunu daşınmaz əmlakla da qoymaq istəmir. Axı daşınmaz əmlakın qiyməti tez-tez dəyişir. Bankların hazırkı vəziyyəti, problemlə kreditlər və bankların müflis dərəcəsinə gəlib çatması pulları banklara da etibar etməyə imkan vermir. Azərbaycandan fərqli olaraq, bankları etibarlı olan bir çox dünya ölkələrində və

təndaşlar əllərində olan vəsaiti banklara depozit şəklində qoyur, qiymətli kağızlara, səhmlərə yatırır, daşınmaz əmlak alır və biznesə yönəlir.

Maraqlıdır, hazırkı vəziyyətdə Azərbaycanda pulu harada saxlamaq olar ki, daha etibarlı olsun.

İqtisadçı ekspert Natiq Cəfəri insanlara öz pullarını xarici ölkələrdə ya daşınmaz əmlakla yatırmalarını, ya da xarici valyutada saxlamasını məsləhət gördü: "Son zamanlar Azərbaycanda manatın dəyərdən düşməsi, bank sektorunda olan problemlər və gələcəkdə bu problemlərin davamlı olma-



sı ehtimalı insanların əlində olan vəsaitin qorunması məsələsini gündəmə gətirir. Bəzi insanlar artıq bunun yolunu da tapıblar. Qonşu ölkələrin daşınmaz əmlakla yatırımlarının sayı son dövrlərdə daha da artıb. Məsələn, qardaş Türkiyədə 2015-ci ildə Azərbaycan vətəndaşları mənzil bazarında ilk beşliyə daxil olublar. Yeni kifayət qədər çoxlu sayda

azərbaycanlılar öz vəsaitini Türkiyədə mənzil almağa yönəldiblər. Nəzərə almaq lazımdır ki, Türkiyənin müxtəlif bölgələrində, İstanbulda qiymətlər bir az fərqlidir. Amma Ankara, İzmir, Ege bölgəsi kimi şəhərlərdə 50-60 min dollara normal 2-3 otaqlı tam təmirli evlər almaq mümkündür. Yeni qiymətlər hələ də Bakıdan xeyli dərəcədə ucuzdur.

Ona görə də insanlarımızın bir hissəsi bu yolla öz əmanətlərini və yığdıqları vəsaiti qorumağa üstünlük verirlər.

Bir hissəsi isə xaricdə biznes qurur. Qonşu Gürcüstanda 2015-ci ildə çoxlu sayda şirkətlər açılıb. Yeni azərbaycanlılar Gürcüstanda da, Türkiyəyə də kifayət qədər vəsaitlər qoyurlar. Bu yolla müəyyən dərəcədə öz vəsaitlərini qorumağa çalışırlar. Söhbət yüksək məbləğlərdən, ən azı 50 min dollar və yuxarı məbləğlərdən gedir. Kiçik məbləğlərin qorunması daha problemlidir. Çünki bunun yeganə yolu xarici valyutada saxlamaqla və bu xarici valyutani hər hansısa bir şəraitdə qorumaqla mümkün ola bilər. Son dövrlərdə yenə də belə bir tendensiya yaranıb. Qonşu ölkələrdə depozit hesabları açaraq valyuta hesablarını həmin ölkələrə köçürməyə üstünlük verənlərin sayı artıb".

Ekspert bildirdi ki, insanlar bu sahədə tez bir zamanda bir irəliləyiş görməyə, banklara olan güvənə yaxın gələcəkdə mümkün olmayacaq: "Ümid edək ki, bank sferasında olan bu çalxalanma yaxın zamanlarda sakitləşəcək və iri dayanıqlı bankların yaranmasına şəhid olacağıq. Hökumətdə bu sahədə xarici bankların Azərbaycan bazarına daxil

olmasına şərait yaradacaq. Alman, fransız banklarının Azərbaycan bazarına daxil olması bank sektorunda müəyyən stabilizasiya yarada bilər. Həm də əhalinin bank sektoruna olan güvənini artırmağa imkan verəcək. Bu cür rəqabətli mühit və bank sistemi olmadan təəsüf ki, yaxın gələcəkdə insanlarda bu panik havası və əmanətlərin itirilməsi qorxusu davamlı şəkildə artacaq. Düzdür, Azərbaycanda dayanıqlı banklar da var. Amma ən dayanıqlı və güvənli bankımız Beynəlxalq Bank idi. Amma keçən il Beynəlxalq Bankla əlaqədar o qədər neqativ hadisələr və informasiya oldu ki, həmin bank insanlarda xəyal qırıqlığı yaratdı. Halbuki bu bank dövlətin nəzarətində idi. Ona görə də insanlarımız bu sahədə bir irəliləyiş görməyə bank sektoruna güvəninin artırılması yaxın gələcəkdə mümkün görünmür. Bunun da yolu rəqabətin artırılmasından xarici bankların birbaşa Azərbaycan bazarına daxil olmasına şəraitin yaradılmasından keçir. Yeni Britaniyanın, Almaniyanın, Fransanın, Amerikanın, İtaliyanın hətta Yaponiya kimi ölkələrin bankları Azərbaycana birbaşa daxil olsa, bu, Azərbaycana kifayət qədər dayanıqlılıq və rəqabət gətirə bilər".

□ Günel MANAFLI

Fevralın 3-də Bakı Apelyasiya Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə Gəncə Aqrar Akademiyasının müəllimi Məhərrəm Hüseynovun "Dərəçiçək" MTK-ya qarşı iddiasına baxılacaq. M.Hüseynov tələb edir ki, MTK-nın Nərimanov rayonu, Təbriz küçəsi 21, mənzil 64 boşaldıqca ona təhvil verilsin. İşə 3-cü şəxs qismində 2011-ci ildən həmin mənzili MTK-dan 83 min ABŞ dollarına almış və mənzildə yaşayan Esmeralda Bağırli, onun həyat yoldaşı Şakir Rzazadə qoşulublar.

Ş.Rzazadə deyir ki, 2011-ci ilin yanvarında Nərimanov Rayon Məhkəməsində hakim Sənən Hacıyevin sədrliyi ilə iddiaçı M.Hüseynovun MTK-ya qarşı iddiasına baxılıb: "Həmin məhkəmənin keçirilməsindən bizim məlumatımız olmayıb. İşə bizsiz baxılıb və iddia qismən təmin olunub. MTK-ya həvalə olunub ki, mənzili boşaldıb ona təhvil versinlər. 29 oktyabr 2013-cü ildə biz bu məsələ haqda xəbər aldığımız. Həmin vaxt biz artıq mənzildə yaşayırdıq. Mənzili 2011-ci ilin iyununda pulunu "Dərəçiçək" MTK-ya tam şəkildə ödəməklə almışdıq. Və təmir etdirdikdən sonra elə həmin ilin dekabrında ora köçmüşdük. Ona görə də Nərimanov Rayon Məhkəməsi icraçıları bizim qapıya gəlib mənzili boşaltmağımızı tələb edəndə təəccübləndik. Əlimizdə "Dərəçiçək" MTK ilə müqavilə və mənzilin dəyərinin tam ödənilməsi haqda qəbz də var. Bizi mənzildən kim və hansı əsasla çıxara bilərdi?"

Ş.Rzazadə deyir ki, məhkəmənin qətnəməsi haqda məlumatlı andan sonra Bakı Apelyasiya Məhkəməsinə üz tutub: "Nərimanov Rayon Məhkəməsi bizim iştirakımız olmadan iddia əsasında qətnəməni 2011-ci ilin yanvarında çıxarıb. Qətnəmədən irəli gələn tələbin - yəni bizim mənzildən 1 ay ərzində çıxarılmağımız

MTK-ya tapşırılıb. Amma Məhərrəm Hüseynov 10 ay gözləyib və sonradan Nərimanov Məhkəmə İcraçıları Şöbəsinin əməkdaşlarının əhatəsində mənzilimin qapısına gələrək qışqır-bağır saldı ki, təcili mənzili boşaldın. 10 aylıq müddətə ona görə gözləmişdik ki, bizim 3-cü şəxs kimi şikayət vermək üçün qanunda nəzərdə tutulan müddət ötsün. Bu istəkləri baş tutmadı. Vəsətətlə məhkəməyə müraciət edib müddətin bərpa olunmasını xahiş etdik. Müddət bərpa edildikdən sonra isə apelyasiya şikayəti verdik. Məhərrəm Hüseynov məhkəməyə bir müqavilə təqdim etdi. Məlum oldu ki, bu sənəd 2005-ci ildə Məhərrəm Hüseynovla "Dərəçiçək" MTK arasında bağlanan müqavilədir. Məhkəmədə müqavilə araşdırılarkən məlum oldu ki, müqavilə saxtadır. Deməli, müqavilənin 2005-ci ildə tərəflər arasında bağlandığı göstərilərsə də, həmin müqavilədə Məhərrəm Hüseynova 11 iyun 2011-ci ildə Gəncə şəhəri, Nizami Rayon Polis İdarəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin - AZE 08547065 seriyası qeyd olunub. Məhərrəm Hüseynov 2005-ci ildə ona 6 il sonra - 2011-ci ildə veriləcək şəxsiyyət vəsiqəsinin seriyasını haradan bilirdi?"

Həmin vəsiqənin surətini necə təqdim edə bilərdi? Bunu həmin şəxsiyyət vəsiqəsinə ve-

Professorun müdhiş saxta sənədi üzə çıxdı

"Dərəçiçək" MTK ilə Gəncə Aqrar Akademiyasının müəllimi vətəndaşın mənzilinə göz dikib

İddiaçı Məhərrəm Hüseynov bildirir ki, onun məhkəməyə təqdim etdiyi yazılı formalı müqavilə 01.05.2005-ci il tarixində tərtib olunub. Lakin bu məlumat həqiqətə uyğun deyil. Belə ki, müqavilənin sonunda iddiaçının imzasından əvvəl onun şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi qeyd olunub: "AZE № 08547065" (iş v. 13). Həmin seriyalı və nömrəli şəxsiyyət vəsiqəsi isə 13.06.2011-ci il tarixində Gəncə şəhəri Nizami RPI tərəfindən verilib. İddiaçı özü şəxsiyyət vəsiqəsinin surətini məhkəməyə təqdim edib (iş v. 15). Şəxsiyyət vəsiqəsinin verildiyi tarixdə, yəni 13.06.2011-ci il tarixində onun seriyası və nömrəsi iddiaçıya məlum olmadığından iddiaçı həmin seriyalı və nömrəli 13.06.2011-ci il tarixində müqavilədə qeyd edə bilməzdi. Bu fakt mübahisəsiz qaydada onu təsdiq edir ki, iddiaçının istinad etdiyi yazılı formalı müqavilə şəxsiyyət vəsiqəsinin verilməsindən sonra, yəni 13.06.2011-ci il tarixindən sonra tərtib olunaraq imzalanıb, müqavilənin tərtib olunma tarixi kimi göstərilən "01.05.2005" tarixi həqiqətə uyğun deyil, müqavilə geri tarixlə tərtib olunub.

Müqavilənin əslində hansı tarixdə tərtib edilərək imzalanması barədə

rən orqanın özündə də bilməz-dilər. Belə bir uyğunsuzluq ortaya çıxandan sonra hakim Namiq Cəfərov Nərimanov Rayon Məhkəməsinin qətnəməsinə ləğv etdi".

Ş.Rzazadə deyir ki, bundan sonra qarşı tərəf Ali Məhkəməyə üz tutub: "Ali Məhkəmədə şikayətə hakim Qəhrəman Allahverdiyev baxdı və apelyasiya instansiyasının qərarının ədalətli olduğunu nəzərə alıb qüvvəsində saxladı. Bundan sonra biz Nizami Rayon Məhkəməsinə müraciət edib "Dərəçiçək" MTK ilə Mə-

hərrəm Hüseynov arasında bağlandığı iddia edilən müqavilənin ləğv olunması iddiası ilə çıxış etdik. Hakim Elnur Nuriyev qərar çıxardı ki, müqavilə qanunsuzdur və ləğv olunmalıdır. Lakin Məhərrəm Hüseynov apelyasiya şikayəti verdi. Bakı Apelyasiya Məhkəməsinin hakimi Vüqar Həsənov 2015-ci il fevralın 3-nə məhkəmə iclası təyin etdi. Lakin məlum oldu ki, işə Konstitusiyaya Məhkəməsinə baxılır?! Bunu hansı əsasla etdiklərini bu gün də tərəf olaraq bizə izah etməyiblər. Sadəcə, elan etdilər ki, işin Bakı

Apelyasiya Məhkəməsində baxılması dayandırılır".

Şakir Rzazadənin sözlərindən belə aydın olur ki, M.Hüseynov məhkəmələrdə uduzduğunu gördükdən sonra Konstitusiyaya Məhkəməsinə hansı yollarsa işin ilkin instansiyaya məhkəməsinə qaytarılmasına nail ola bilib: "2015-ci il martın 4-də Konstitusiyaya Məhkəməsinə hakimi Kamran Şəfiyev Məhərrəm Hüseynovun iddiasını təmin edib. İş hazırda Bakı Apelyasiya Məhkəməsinədədir və sabah (bu gün-red.) baxılacaq".

Şakir Rzazadə deyir ki, iş üzrə keçirilən əvvəlki məhkəmə zamanı üzə çıxan böyük saxtakarlıqların da araşdırılmasını tələb edəcəklər: "Biz əvvəlki məhkəmə instansiyalarında Məhərrəm Hüseynovun məhkəməyə təqdim etdiyi sənədlərdəki saxtakarlıqlarla bağlı xüsusi qərardad çıxarılmasını tələb etmədik. Düşünürdük ki, Gəncə Aqrar Akademiyasının əvvəllər dekani olmuş, hazırda müəllimi olan professor Məhərrəm Hüseynovun saxtakarlığa görə istintaqa cəlb olunmasında vasitəçi olmayacaq. Amma belə görünür ki, bu məsələ də çox ciddi şəkildə araşdırılmalıdır. Çünki bir saxtakarlıqla bağlı məhkəmədə araşdırma bitməmiş biz daha biri ilə üz-üzə qalırdıq. Müəyyən olunmalıdır ki, bir vətəndaş olaraq bizim məhkəmələrə çəkilməyimiz üçün əsas verən müqavilədə saxtakarlığı kim edib".

Mövzuya qayıdacağıq.
□ E.MƏMMƏDƏLİYEV

40 milyonluq əmanəti batıran banklara inam qalacaqmı?

Samir Əliyev: "Elə insanlar var ki, onların milyonlarla ölçülən əmanətləri var, sadəcə müəyyən səbəblərdən səsləri çıxmır"

Azərbaycan Mərkəzi Bankının bu il lisenziyasını ləğv etdiyi banklarda yerləşdirilmiş ən böyük əmanətin məbləği 40 milyon manat olub. Bu barədə ATV-nin "İqtisadi zona" verilişinə müsahibəsində Azərbaycan Əmanətlərin Sığortalannası Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov bildirib. Bununla belə, fond rəhbəri həmin əmanətin kimə məxsus olduğunu və bağlanmış 6 bankdan hansında yerləşdirildiyini açıqlamayıb.

Qeyd edək ki, əmanətlərin sığortalannası qaydalarına əsasən, bir bankda yerləşdirilmiş əmanətə görə maksimum 30 min manat kompensasiya ödənilir. Bu isə 40 milyon manat əmanətin bankla bir yerdə batması anlamına gəlir.

Yayılan xəbərlər hər kəsdə bir sual yaradır. Banklarda bir nəfərə məxsus 40 milyon manat əmanətin olması realdır mı? Bu qədər böyük məbləğdə bir vəsaitin itirilməsi əhalinin bank sektoruna onsuz da zəif olan inamını qıracaqmı? Banklarda əmanətlərin geri çəkilməsi prosesi sürətlənsə, nə baş verə bi-

lən? İqtisadçı ekspert Samir Əliyev "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, bankların kredit portfeli əslində bir neçə şəxsin çox böyük məbləğdə yatırdığı əmanətləri hesabına formalaşır ki, bu da banklar üçün arzuolunan hal deyil: "İqtisadiyyatda baş verən proseslər, devalvasiya, bankların bağlanması bir sıra məsələləri ortaya çıxartdı və məlum oldu ki, müəyyən bir təbəqədən olan insanların banklarda böyük məbləğlərdə pulu var. Bu səbəbdən mən bankda bir nəfərin 40 milyon

manat pulunun olmasını real sayıram. Konkret olaraq həmin xəbərini nə dərəcədə düzgün olmasını deyə bilməməm də, bunu bir neçə dəfə ayrı-ayrı bankların bağlanması zamanı görmüşük. Mən istisna etmərim ki, bu gün də banklarda əmanətləri milyonlara manat həcmində ölçülən insanlar var. Onlar bir qayda olaraq banklara yaxın insanlardır və etibar edərək həmin vəsaitləri götürüb banka yatırıblar. İndi bank bağlandıqdan sonra onlar məlum vəziyyətdə düşüblər. Həmin pul təbii ki, böyük bir məbləğdir. Biz bankların maliyyə vəziyyətini araşdırdıqda da orada hər zaman vurğulanırdı ki, bank sektorunda əmanət portfelinə güclü təmərküzləşmə - konsentrasiya var. Bu, həm kreditlərdə özünü göstərir, həm də əmanətlərdə. Bu konsentrasi-



ya özünü onda göstərir ki, az sayda insanın daha çox məbləğdə əmanəti var. Yeni kredit portfelinin böyük bir hissəsini bir neçə şəxsin əmanəti təşkil edir. Bunun da təhlükəsi odur ki, əgər həmin insanlar bir gündə əmanətlərini hamısını bankdan geri çəkmək istəsə, o zaman bank çöker.

Bu gün elə insanlar var ki, onların da bir neçə milyonla ölçülən əmanətləri var. Sadəcə, onların müəyyən səbəblərdən səsi çıxmır, ancaq yəqin ki, səsi çıxacaq".

Əmanətlərin qorunması məsələsinə gəlinə, Samir Əliyev bildirdi ki, bu sistem təkmilləşdirilməsinə ehtiyac var: "Hər zaman vurğulanırdı ki, əmanətlərin 50-55 faizi sığortalanırdı. Lakin reallıqda əmanətlərin ən yaxşı halda 30 faizi kompensasiya olunan məbləğ idi.

Əgər bank bağlandıqda əmanətçi pulunun cəmi 30 fa-

izini alacaqsa, o zaman əmanətlərin sığortalannasının heç bir önemi yoxdur. Əsas məsələ əmanətlərin sığortalannası sistemində olan boşluqlar və çatışmazlıqlardır.

İndi hökumət əmanətlərin tam sığortalannası prosesinə başlayıb. Artıq "Əmanətlərin sığortalannası haqqında" qanun layihəsi birinci oxunuşdan keçib. İkinci və üçüncü oxunuşdan keçdikdən sonra, ölkə başçısının imzası ilə qanun qüvvəyə minəcək. Bu qanun hansı dövrə şamil ediləcəyi məlum deyil.

Mərkəzi Bank da öz növbəsində digər bir tərəfdən bankların bağlanması prosesini sürətləndirir. Həmin qanun qəbul edilənə qədər bankların bağlanması prosesi başa çatacaq. Hələ ki bu bağlanan banklara görə fond əmanətçilərə 30 min manat civarında kompensasiya verəcək".

Ekspert əmanətlərin kompensasiyası məsələsində dollarla olan kreditlərin kompensasiyasının da problemlə olduğunu vurğuladı: "Burada da çatışmazlıqlardan biri dollar əmanətçiləri ilə bağlıdır. Bildiyiniz kimi, dollar əmanətçilərinin sığortalanan məbləği, yəni 30 min manat 35-36 min dollar edirdisə, indi devalvasiyadan sonra 30 min manat ən yaxşı halda 19 min dollardan da az vəsaitdir. Belə çıxır ki, vaxtilə bizim "Əmanətlərin sığortalannası haqqında" qanuna etibar edən şəxs indi bank bağlandıqdan sonra ən yaxşı halda cəmi 19 min dollar pul alacaq. Bu məqamda bank əmanətçilərin hüquqlarını pozmamalıdır. Yaxşı olardı ki, "Əmanətlərin sığortalannası haqqında" qanun qəbul edilənə qədər sığortalanan məbləğ 30 min manatdan 50 min manata qaldırıldı. Əks halda, əhali bu prosesdən çox böyük əziyyət çəkəcək.

Bu, banklara inamın azalmasına və əmanət qoyuluşunun da azalmasına səbəb olacaq. Diqqət yetirənsəniz, Mərkəzi Bankın açıqladığı statistikada əmanətlərin artması qeydə alınıb. Lakin bu artım əhalinin banklara əmanət qoyuluşunu artırması ilə bağlı deyil. Əmanətlərin artmasının səbəbi onların 80 faizinin dollar hesabında olması ilə əlaqədardır ki, devalvasiyadan sonra 80 faiz dollarla olan əmanətlər manat ifadəsinə görə 50 faiz artdı".

□ Nərgiz LİFTİYEVA

Azərbaycanla Qərbi arasında soyuq münasibətlərin yerini nisbətən normal gəlişmələr əvəzlədiyi bir zamanda yenidən "şimal küləyi"nin güclənməsi müşahidə olunur. Hər halda, bir neçə ay əvvəlki dövrlə müqayisədə indi Rusiyadan təhdid mesajları daha ardıcıl şəkildə gəlməyə başlayıb.

Görünür, Kreml rəsmi Bakının Avropa və Amerika ilə münasibətlərini normallaşdırmasını sinirə bilmədiyi üçün yenidən xarici siyasətində aqressiv notları işə salıb. Moskvanın Gürcüstan və Azərbaycanla bağlı planlarının olmasından ötən saylarımızda bəhs etmişdik.

"Bakı Xəbər" qəzeti isə bu mövzuda digər ilginclikləri dərc edib. Qəzet Rusiya prezidenti Vladimir Putinin Şimali Qafqaz Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi Sergey Məlikovun açıqlamalara diqqət çəkib. S.Məlikovun sözlərinə görə, Dağıstanda fəaliyyət göstərən qanunsuz silahlı dəstələrin sıralarına əcnəbi terrorçular axır: "Dağıstandakı qanunsuz silahlı dəstələrin sıralarının daim çoxaldığını, həmçinin xarici ölkələrdən gələn silahlılarla təmin edildiklərini də unutmaq lazım deyil. Yerli hüquq-mühafizə orqanları silahlıların və himayədarlarının axtarışı ilə bağlı əməliyyatları davam etdirir".

Qeyd edək ki, son günlər Azərbaycanın şimal cəbhəsində fəvqəladə vəziyyət hökm sürür. Belə ki, Dağıstanın Buynaksk, Karabudax kənd və Kumtorkalinsk rayonlarında antiterror əməliyyatı rejimi elan edilib. Rayonlara Rusiya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələrinin göndərildiyi bildirilir. Bu rayonlarda terrorçuların axtarışı aparılır. Bundan əvvəl isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktor müavini, Milli Antiterror

Politoloqdan şimal təhlükəsi ilə bağlı şok xəbərdarlıq

Ərəstun Oruculu: "Rusiya Azərbaycana hava zərbələri endirə bilər"



Komitəsi Aparatının rəhbəri İqor Sirotkin Mahaçqalada olarkən bəyan edib ki, Dağıstanda ötən il keçirilən xüsusi əməliyyatlar zamanı 100-ə yaxın silahlı zərərsizləşdirilib. İqor Sirotkinin sözlərinə görə, Suriya və İraqda gedən hərbi əməliyyatlarda döyüşmək üçün Dağıstandan 800-ə yaxın adam gedib. "Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov isə bildirib ki, hazırda terror strukturlarının tərkibində dünyanın 100-dən çox ölkəsinin vətəndaşı döyüşür. FTX rəhbəri onu da qeyd edib ki, "ərəb baharı" çərçivəsində dünyada və regionda bəzi ölkələrin İŞİD terror təşkilatına verdiyi dəstək nəticəsində bu terror təşkilatının gücü artıb və bu yolla həmin ölkələr öz siyasi niyyətlərini həyata keçirmək istiqadında fəaliyyətlərini gücləndirib. Xatırladaq ki, İŞİD-in möhkəmlənmək istədiyi bölgələrdən biri də məhz Şimali Qafqazdır. O da maraqlıdır ki, Rusiyanın Suriyada İŞİD-ə qarşı əməliyyatlar keçirdiyi bir vaxtda Dağıstandan terror qruplaşması sıralarına qoşulmaq üçün evini tərk edənlərin sayı çox olmaqdadır. Yerli hüquq-mühafizə orqanları, çoxsaylı antiterror əməliyyatları keçirməyinə baxmayaraq, artan İŞİD təhdidlərinin qarşısını ala bilmir. Dağıstandan Suriyaya gedərək İŞİD-ə qoşulanların sayında ciddi artım var, bu isə təhlükənin qarşısını almaq üçün əsas verir.

Rusiya mənbələrinin Bakı və Tiflisi İŞİD-lə qarşılaşmağa çalışması da təsadüfi deyil. Xəzərdən Suriyadakı İŞİD mövqelərini raketlə vurdugunu deyən Moskva Azərbaycan və Gürcüstan sərhədlərindəki İŞİD-çiləri xəbərdar etməyə çalışır ki, onun çətinliyinə girməyə, terrorçu təşkilatın hədəfinə çevrilə bilər. İŞİD isə hesab edir ki, "Qafqaz vilayəti" yalnız Gürcüstan deyil, həmçinin Azərbaycan və Şimali Qafqazdır. Türkiyə-Rusiya gərginliyinin hökm sürdüyü son aylarda Moskvadan Azərbaycanı yönəlik ön müxtəlif mesajlar da şimal təhlükəsinin reallığından xəbər verir. Əgər yarım il əvvəl Rusiya Azər-

baycanı "7 rayonun azadlığı uğrunda" ilə ələ almaq istəyirdisə, bu gün artıq "əcnəbi terrorçular"la təhdid edir. Ekspertlər də vəziyyətin ciddiliyi qənaətinədir.

Politoloq Ərəstun Oruculu "Yeni Müsavat"a bildirdi ki, Rusiya ömrü boyu Şimali Qafqazda - Dağıstanda "terror təhlükəsi" anonsunu verərək, bundan Azərbaycana, Gürcüstanla təzyiqli faktor kimi istifadə edib: "Bizim üçün bu xəbərdarlıq, - guya Dağıstanda əcnəbi terrorçuların cəmləşməsi, onların Rusiyaya təhlükə törətməsi, Rusiyanın da antiterror tədbirlərini gücləndirməsi əslində Azərbaycana qarşı təzyiqli faktorudur". Ekspert Kremlin Azərbaycanla bağlı çox təhlükəli planlarının olması qənaətinədir: "Deyək ki, hansısa bir antiterror əməliyyatı, yaxud dırnaqarası antiterror əməliyyatı keçirilir, bunun nəticəsində terrorçuların Azərbaycana keçməsi baş verə bilər.

İkincisi, onların ölkəmizə keçməsinə istifadə edən Rusiya bu qüvvələri "təqib etmək" adı ilə Azərbaycan-Rusiya sərhədini keçib Azərbaycan ərazisində guya antiterror əməliyyatı apardığını bəyan edə bilər. Yaxud həmin terrorçuların bazalarının guya "Azərbaycanda yerləşdiyini" iddia edərək müəyyən nöqtələrə hava zərbələri endirə

bilər. Bu, əslində suveren dövlətə qarşı "antiterror əməliyyatı"

□ Cavid TURAN



Azərbaycan geri qayıtdığı erməni ailəsini 3-cü ölkəyə niyə vermədi?

Ər-arvad Gevorkyanlar Ermənistanda həbs edildi; Vaan Martirosyan və ailəsi də qayıtlarla bilərmə? Müzəffər Baxış: "Azərbaycan dövləti həmin şəxsi öz ölkəsinə qayıtmalı deyildi..."

2010-cu ilin yanvarında Naxçıvan ərazisinə keçən, 2014-cü ilin dekabrında Ermənistan tərəfə təhvil verilən erməni ailəsi düşmənlər ölkədə həbs edilib. Məhkəmə qərarı ilə Yeqişev Gevorkyan 5 il, arvadı Ruzanna Gevorkyan isə 3 il müddətinə həbs cəzasına məhkum olunublar. Onların hər ikisi bir illik sınaq müddəti ilə şərti azadlığa buraxılıblar.

Erməni ailəsinin öz ölkələrinə qayıtması Azərbaycanda birmənalı qarşılanmayıb. Belə ki, qanunvericilikdə öz ölkələrindən hansısa bir səbəbə görə qaçan bu tipli şəxs və ya şəxslər üçüncü ölkəyə təhvil verilə bilər. Azərbaycan tərəfinin belə bir addım atması müəmma doğurur.

Bu məsələ ötən il sentyabrın 17-də öz müraciətləri əsasında ölkəmizə pənah gətirən Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan və onun ailəsinin yenidən gündəmə gətirib. Belə iddialar səsləndirilir ki, bu erməni ailəsi də geri qayıtlarla bilər.

Hüquqşünas Müzəffər Baxış Azərbaycan tərəfinin erməni ailəsinin geri qayıtmaqda doğru addım atmadığını söylədi: "İnsanların müraciətlərindən asılıdır. Əgər müraciətlərində Ermənistan qayıtlarına təqdirə işğencələrə və qanunsuz həbsə məruz qala biləcəklərini göstərsələr, Azərbaycan dövləti həmin şəxsi öz ölkəsinə qayıtmalı deyildi. Bu, beynəlxalq hüquq normalıdır. Azərbaycan da bu normala rəfə çıxıb. Erməni ailəsinin Azərbaycandan sığınacaq istəyərkən öz ölkələrinə qayıtlarına təqdirə işğencələrə məruz qalıb-qalmayacağı barədə hər hansı məlumat verdiklərini dəqiq bilmirəm. Əgər məlumat veriblər, Azərbaycan da buna məhəl qoymayıbsa, o zaman beynəlxalq hüquq normaları kobud şəkildə pozulub. Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq hüquq normalarında bunlar aydın şəkildə qeyd olunub. 1984-cü il 10 dekabrda qəbul edilmiş konvensiyaya, Azərbaycan Konstitusiyasına görə, həmin şəxslər öz ölkələrinə təhvil verilə bilərlər. Amma təəssüflər olsun ki, Azərbaycan bu konvensiyanın müddəalarını dəfələrlə pozub. İran, Çexiya və digər ölkələri qeyd edə bilərik. Mən dəqiq bilərəm ki, İrandan ölkəmizə pənah gətirən, orada işğencələrə məruz qalan şəxsləri Azərbaycan geri qayıtlar. Hakimiyyət beynəlxalq hüquq normalarına əməl etmir. Passiv mənafeyini müdafiə etmək üçün belə qanunsuzluqlara tez-tez yol verir. Bunlar qəbul edilməzdir".

Hüquqşünas hazırda ölkəmizə sığınan Vaan Martirosyan və onun ailəsinin də geri qayıtlarına ehtimallardan söz açdı: "Hər cür hərəkətlər gözləmək mümkündür. Hər hansı bir hərəkət edəndə ən pis nəticəni fikirləşmək lazımdır. Bir dövlətin müstəqilliyini göstərən amillərdən birini də tərəf çıxdığı beynəlxalq hüquq normalarına əməl etmək təşkil edir. Açıq, dəyə bilmərəm ki, Azərbaycan tərəfi Vaan Martirosyan və onun ailəsinin təhvil verəcək ya yox. Həmin şəxs qayıtlarına təqdirə təzyiqlərə məruz qalacağını deyirsə, onu təhvil vermək düzgün deyil - Ermənistan və digər dövlətə hansı münasibətdən asılı olmayaraq".

□ Cavanşir ABBASLI

Britaniya səfirliyi Ermənistanla silah satılması xəbərini təkzib etdi

"Birləşmiş Krallıq ATƏT-in Dağlıq Qarabağ münaqişəsi tərəflərinə silah satmaq qadağan edən müvəqqey qəti şəkildə dəstəkləyir".

Bu barədə APA-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildirilib. Məlumatda Britaniya hökumətinin Ermənistanda heç bir müəssisə və ya şəxsə silah satmadığı qeyd olunur: "Biz yalnız o barədə bilir ki, iki şəxsi tüfəng Birləşmiş Krallıqdan qanuni şəkildə başqa ölkəyə ixrac edilib, daha sonra bizim məlumatımız və razılığımız olmadan həmin silahlar üçüncü tərəf vasitəsilə Ermənistanla ixrac olunub. Britaniyada istənilən tərəfin Ermənistanla çoxlu sayda qadağan olunmuş Britaniya silahlarının satılmasını göstərən heç bir sübutumuz yoxdur. Əgər Ermənistanla Britaniya silahlarının satışı ilə bağlı güclü sübut varsa, bu



barədə Birləşmiş Krallıq hökumətinə məlumat verilə bilər və biz bunu dərhal araşdıracağıq. Bu cür silahların satılması barədə əsassız spekulasiyalar mühüm Azərbaycan-

Birləşmiş Krallıq münasibətləri üçün faydalı deyil və bu münasibətləri zədələyir".

Xatırladaq ki, sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin

Fransa və Böyük Britaniya istehsalı olan "PGM Mini-Hecate" və "Arctic Warfare .338 LM" snayper tüfənglərindən istifadə etməsinə əks etdirən məlumatlar yer alıb.

Fevralın 2-də Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə "Texnikabank" ASC-nin bank fəaliyyətinə verilən lisenziyası ləğv edildi. "AMB-nin İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/1nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalın adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditör-ləri qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Texnikabank" ASC-nin bank lisenziyası ləğv edilib", - deyər məlumatda bildirilib.

"Banklar haqqında" Qanunun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 2 fevral 2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilib.

AMB bildirir ki, "Texnikabank" ASC-də Əmanətlərin Sığortalıması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

Bankın idarə heyətinin sədri **Etibar Əliyev** "Yeni Müsavat"a verdiyi açıqlamaya görə, yaranmış vəziyyətlə bağlı belə bir qərar qəbul edilib və bank rəhbərliyi bunu anlayışla qarşılayır. Onun sözlərinə görə, hazırda lazım olan prosedurları yerinə yetirirlər: "Əlavə nə addım atacam? Əgər qərar varsa, bank bağlanıbsa, biz də məsələni o cür həll edəcəyik. Bitdi. Nə addım atasiyam? Başımı divara vuracam, ya üsyan edəcəm? Heç nə etmək fikrim yoxdur".

E.Əliyev əmanətçilərlə bağlı atılacaq addımlar, habelə əhalinin müraciəti ilə əlaqədar sualları isə cavablamadı. Xatırladaq ki, ötən ilin oktyabr ayının 27-də E.Əliyev "Texnikabank"ın rəhbərliyinə yenidən qayıtmış və bankı inkisaf etdirmək üçün bir sıra yeniliklərə

imza atmış, yeni layihələrin həyata keçirilməsinə start vermişdi...

Xəbər yayılmasından bir saat sonra əməkdaşımız bankın mərkəzi ofisində də olub.

"ANS-dən xəbəri eşidən kimi özümü yetirdim bura. Necə yeni bank bağlanıb? Camaata niyə əvvəldən xəbərdarlıq etmədiz?" Bu sözləri bankın müştərilərindən biri deyirdi...

Fəaliyyətini dayandırmış "Texnikabank"ın mərkəzi ofisinin qarşısında az da olsa, əmanətçilər vardı. Bankın öz fəaliyyətini dayandırması xəbərinin yayılması ilə insanların ora toplaşması arasında maksimum 1 saat vardı. Gələnlər təbii ki, bankdakı əmanətlərinin taleyi ilə maraqlanırdılar.

Əməkdaşımız "Texnikabank"ın qarşısına çatanda isə bütün qapılar bağlı idi. İçəriyə heç kim buraxılmırdı, gələnlərə isə hələlik texniki prosedurların həll olunduğu, əmanətlərin taleyi ilə bağlı yaxın günlərdə açıqlama veriləcəyi bildirirdi. Əsasən mühafizədə işləyən əməkdaşlar gələnləri sakitləşdirməyə çalışırdı. Cavab isə belə idi: "Biz də sizin kimi. 3-4 saat bundan qabaq işə gəlmişdik. Bize deyildi ki, ləğv olunub. İndi

"Texnikabank" bağlandı; əmanətçilər mərkəzi ofisin qapısına yığıldı

Etibar Əliyev vəziyyətlə barışıb, ortada cavabını gözləyən xeyli sual var...



biz gözləyirik ki, Milli Bankdan inzibatçılar gəlsinlər, əməliyyatı dayandırsınlar. Prosedur bunu tələb edir. Siz də burda gözləməyin. Çünki bizim indi heç kimi qəbul etmək ixtiyarımız yoxdur".

Əmanətçi Əli Məhərrəmov bildirdi ki, bankın öz fəaliyyətini dayandırmasından bu gün xəbər tutub. Dərhal bankın filiallarından birinə müraciət edərək, hesabındakı 1500 AZN-i götürmək istəyib. Amma ona sistemin dayandırıldığı deyilib

və müvafiq qəbz verilərək, başqa bankdan pulunu alacağı deyilib: "Kasibin beş-on manat pulu niyə arada itsin ki? Tez verin də qəpik-quruşumuzu. Mənim bankda 5000 manat pulum vardı. Depozit də deyildi, adı hesab idi. 3 aydır gedib gəlirəm. Hissə-hissə verirlər. Mənim xəstəm var. Evdə də oğurların əlindən saxlaya bilmirdim ki, birdən oğurlayarlardı. Xəstəmin müalicəsi üçün o pulu tam almaq istəyirdim, vermirdilər. Deyirdilər ki, Eldar Mahmudov



pulları yeyib qaçıb. Pulumu xırda-xırda, dilənçi payı kimi aldım, indi yerdə qalıb 1500 manatım. O dəfə də almaq üçün yene gəldim, dedilər, 100 manat ver, çıxar pulunu. Hirsələnib getdim..."

Bankda 600 manat pulu olan Vaqif adlı əmanətçi isə acığını qapıdan bir-bir çıxan bank işçilərinə töküdü: "Bala, özge vaxt yanıma gələndə bizimlə bəy balası kimi danışdırdınız. Görürsünüz, birçün günün içində necə bağlayırlar adamın iş yerini?"

Əmanətçi eyni zamanda pulunu haradan ala biləcəyi ilə bağlı sualına cavab tələb edirdi: "Biz kasib adamlarıq, qəpik-quruşumuzu istəyirik. Bura milyonlar qoyanlar gələcək ha, görürsünüz onda nə cavab verəcəksiz?"

Adının Gülxar olduğu deyən başqa bir əmanətçi isə banka qoyduğu depozitin kredit hesabına yönləndirilməsindən şikayətləndi. Dedi ki, uğursuz əməliyyat nəticəsində indi banka qoyduqları əmanətin taleyindən nigarandılar: "Bilirsiniz nə olacaq? Durub deyəcəklər ki, bizdən əvvəlkiyə yeyib pulu. Gedin məhkəməyə verin. Qalacaq quru düzdə. İllər uzununu bank qapılarında, məhkəmə qapılarında sürünəcəyik. Belə də dərd olar? Qəpik-qəpik pul yığ, oğrunun, quldurun əlindən evində pul saxlama. Bank da gəlib başına belə oyun açsın".

Orda olduğumuz bir saat ərzində bankın işçilərinin də iki-bürçbir binanı tərk etdiyini gördük. Bank rəsmilərindən isə heç kim çıxıb əmanətçilərə hər hansı açıqlama vermədi.

Mövzunu davam etdirəcəyik.

□ **Sevinc TELMANQIZI**

Direktoru həbs edilən "AVIS" in aptekləri işləyir

1220 manata olan dərman nə üçündür?

"Maymed" MMC-nin nəzdində fəaliyyət göstərən "Avis" tibbi marketlər şəbəkəsinin direktoru Elmır Məhərov bir neçə gün öncə süni qiymət artımına görə həbs edildi. Şəbəkənin apteklərindən biri bağlansa da, digərləri fəaliyyətini davam etdirir.

Musavat.com xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Səhiyyə Nazirliyinin Analitik-Ekspertiza Mərkəzi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçılardan Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşlarının şəbəkənin Nərimanov rayonunda, Ağca Nemətulla küçəsi, 45 saylı ünvanında yerləşən aptekdə istintaq-əməliyyat tədbiri həyata keçirilib.

Baş Prokurorluğun yaydığı rəsmi məlumatda bildirilir ki, apteklər şəbəkəsində süni qiymət artımı müşahidə edilib, şəbəkənin bir neçə mağazasında və anbarında idxal üçün rəsmi icazəsi olmayan, dövlət qeydiyyatına alınmayan, gömrük bəyannaməsi olmadan qeyri-qanuni yollarla ölkəyə gətirilmiş dərman vasitələrinin qanunsuz satılması müəyyən edilib.

Rəsmi məlumatda "AVIS" aptekdə bir qutusunun qiyməti 326 manat olan "Pegintron 80" adlı dərman vasitəsinin qiymətinin süni şəkildə bahalaşdırılaraq 1220 manata satıldığı da qeyd edilib.

Prokurorluğun məlumatında şəbəkənin digər şöbələrində də qanunsuzluqların aşkarlandığı qeyd edilsə də yalnız Nərimanov rayonunda yerləşən əməliyyatın keçirildiyi aptek bağlanıb. Əməkdaşımız şəbəkənin digər filiallarına baş çəkərək onların işləyib-ışləmədiyini və son vəziyyəti öyrənməyə çalışıb.

Əvvəlcə onu qeyd edək ki, "AVIS" in Xətai, Yasamal, Səbail rayonlarında yerləşən şöbələrində hamısı fəaliyyətini davam etdirir. Şəbəkənin ümumilikdə 10 şöbəsi var və hazırda 9-u işləyir.

Direktorunun həbsdə oldu-

ğu şəbəkənin apteklərində olarkən əvvəlcə prokurorluğun yaydığı rəsmi məlumatda adıçəkilən 1220 manata satılan "Pegintron 80" dərmanını soruşduq. Yollandığımız bütün filiallardan bu dərman yığışdırılıb. Satıcılar adını çəkdiyimiz dərmanın olmadığını və hətta əvvəl satıldığı qiyməti belə deməkdən imtina etdilər.

Əsasən dərman vasitələrinin digər apteklərə nisbətən bahalı olması ilə gündəmə gələn bu şəbəkədən sifarişlə müxtəlif dərman vasitələrini almaq mümkündür. Biz də bu dərmanı sifariş etmək istədiyimizi desək də, satıcılar ümumiyyətlə bu dərmanın gətirilməyəcəyini bildirdilər.

Tibb elmləri doktoru, professor Adil Qeybullayev isə deyir ki, dərmanın qiyməti həqiqətən də süni şəkildə artırılıb.

Onun sözlərinə görə, bu dərman orqanizmin immun sisteminin stimulyasiya etmək üçün, Hepatit viruslarının, xüsusilə də Hepatit C-nin müalicəsi

üçün istifadə olunur.

A.Qeybullayev bu dərmanın 180 manat civarında olduğunu qeyd edir: "Əvvəllər bu cür xəstəlikdən əziyyət çəkənlər gündəlik "Interferon" dərmanından istifadə edirdi. Sonradan bu dərmanın uzun müddətli təsir göstərən əvəzedicilərindən istifadə edilməyə başlandı.

Hazırda dərmanın qiyməti 180 manatdır. Bu dərmanın qiymətinin 1220 manat göstərilməsi süni şəkildə şişirdilmiş hesab oluna bilər. Hansı məntiqlə bu qədər şişirdildiyini demək çətindir. "Pegintron 80"nin əvəzedicisi "Pegasus" 180 manatdır. Keyfiyyətcə "Pegintron"la eynidir. Bu dərmanların hər ikisi ölkə bazarında əvvəl 250-300 manat idi. Sonra bu qiymət yavaş-yavaş düşməyə başladı. Hazırda hər ikisi 180 manat civarındadır. Bu dərmanların qiyməti arasında cüzi fərq var. Dərman qeydiyyatından keçirilmədən ölkəyə qeyri-qanuni yollarla da gətirilə bilər. Ola da bilər ki, qeydiyyatdan keçirilib.



Amma qiyməti bu şəkildə qoyulub".

"AVIS" apteklərinin baş ofisindən isə suallarımıza cavablandırmaqdan imtina etdilər.

Xatırladaq ki, yanvarın 28-də saxlanılan direktor Elmır Məhərov barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1 (istehlakçıları aldatma) maddələri ilə cinayət işi başlanıb. E.Məhərov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və

200.2.3-cü (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatma) maddələri təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirkar şəxslərin tam dairəsinin müəyyənləşdirilməsi məsuliyyəti cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

□ **İlkin MURADOV**

"Yeni Müsavat" in reportajı 6 il sonra "Azadlıq" qəzetində...

"Yeni Müsavat" qəzetinin 11 avqust 2010-cu il sayında dərc olunan və qəzetin əməkdaşı Günay Musayevanın müəllifi olduğu "Bakıdakı "Qul bazarı"nda hamilə qadınlar da iş axtarır" başlıqlı yazısı 6 il sonra "Azadlıq" qəzetinin 2 fevral 2016-cı il sayında dərc olunub. Eyni başlıq, eyni məzmunla, xural.com saytına istinad edərək.

Qəzetimizdə 6 il öncə dərc olunan reportajın indi necə gündəmə gəlməsini və müəlliflik hüququnun niyə tanınmamasını araşdırmaq üçün öncə "Azadlıq" qəzetinin redaktoru Sücəddin Şəriflə əlaqə saxladım. O, yazının "Yeni Müsavat" qəzetində dərc olunduğundan və 6 il öncə yazıldığından xəbərsiz olduğunu bildirdi: "Bu yazını əməkdaşlarımız xural.com sayından götürüblər. Orada "Yeni Müsavat"a istinad olunmadığı üçün biz yazının xural.com sayına aid olduğunu düşünərək onlara istinad verdik. Mən bu məsələni əməkdaşlarımızla araşdıracağam".

"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynalı isə məsələyə facebook statusunda aydınlıq gətirib. O bildirib ki, bu yazı fa-



cebook istifadəçiləri tərəfindən onlara göndərilib: "Bu yazını dünən dostlar facebookda görüb və dərc olunmaq üçün bizə göndəriblər. Bizim uşaqlar da olduğu kimi dərc ediblər. Bəzi saytlar da yazını bizə istinadən təkrar tirajlayıblar. Sağ olsun, Azər Ayxanın xatırlatmasından sonra məsələni araşdırdıq və yazının 2010-cu ildə "Yeni Müsavat" qəzetində Günay Musayeva tərəfindən yazıl-



dığı məlum oldu. Saytımızda düzəliş etdik..."

Qeyd edək ki, məsələ aydınlaşdıqdan sonra xural.com saytında düzəliş edilib və yazının 2010-cu ildə "Yeni Müsavat" qəzetində dərc olunduğu qeyd edilib.

Yazının müəllifi, jurnalist Günay Musayeva isə bil-

irib ki, yazının yenidən gündəmə gəlməsi müsbət hal olsa da, müəllif hüququnun pozulması arzuolunan deyil: "Xural.com saytının mənim 2010-cu ildə dərc olunan yazımı yenidən gündəmə gətirməsi müsbət bir haldır. Çünki bu problem indi də qalmaqdadır".

□ Nərgiz LİFTİYEVA

Montində, Nərimanov Məhkəməsinin həyətində 2 maşınlaq daş qaraj satılır.

Obyekt kimi də istifadə etmək olar. Pultla idarə olunan jalüz qapıları var. Tavanı lambrin, döşəməsi tametdir. Ayrılıqda da istifadəyə yararır. Sahibindən satılır, qiyməti bazar qiymətindən ucuz. Sənədi var.

Əlaqə nömrəsi (050) 264 49 99

Azərbaycanda "donuz qripi" ndən ölmüş adamlar ola bilər-iddia

"Donuz qripi" dünyada sürətlə yayılır. Hava-damcı yolu ilə keçən qripin sürətli şəkildə insanlar vasitəsilə yayılması bütün ölkələri təcili adımlar atmağa vadar edib. Azərbaycanla sərhəd olan və azərbaycanlıların daha çox üz tutduqları qonşu ölkələr Türkiyə, Gürcüstan, İran və Rusiyada "donuz qripi" nə yoluxanların sayı sürətlə artır. Marahılı faktır ki, bu günə qədər ölkəmizdə bir nəfərin belə, bu virusa yoluxduğunu bildirmir. Hər dəfə açıqlanan statistik məlumatlarda insanlarda "donuz qripi"nin aşkarlanmadığı, yalnız kəskin respirator infeksiyaların üzə çıxdığı və onların müalicə ilə sağaldıqları qeyd edilir. "Donuz qripi" nə yoluxanların sayı sürətlə artan qonşu ölkələrə azərbaycanlıların gedib-gəldiyi bir zamanda virusun ölkəmizdə aşkar edilməməsi bir qədər təəccüb yaradır.

Həkim-professor Adil Qeybullayev bildirib ki, statistik rəqəmlər ölkəmizdə "donuz qripi" nə yoluxanların olmadığını bildirir, bu bir qədər məntiqli sığır. O qeyd edib ki, çox ağır qrip əlamətləri, yüksək temperaturla ağır şəraitdə müalicə olunan və dünyasını dəyişən insanlar da olur. Ola bilsin ki, bunların içərisində "donuz qripi" olub. (modern.az).

"Hər halda, virus identifikasiya olunmadən biz birmənalı rəy irəli sürə bilmirik, bu imkan rəsmi orqanların əlindədir. "Donuz qripi" 2008-ci ildə H1N1 virusunun xüsusi şəkildə qeydə alınıb. Əvvəl ev heyvanları arasında aşkarlanıb, sonra insana keçib. Virusun təhlükəliliyi ondan ibarətdir ki, hava-damcı yolu ilə insanlara keçir. "Quş qripi" qanla keçdiyindən o, tez zamanda lokallaşdırıldı. Amma "donuz qripi" hava-damcı yolu ilə keçən infeksiya olduğundan kifayət qədər qorxulu virusdur, "ispan qripi", "Asiya qripi" kimi "donuz qripi" də qorxulu infeksiya kimi dəyərləndirilir. Bu qrupun regionu əhatə etməsi, onun geniş yayılması imkanları xeyli yetərinəcindir".

Professor bildirib ki, dövlət vaxtında tədbirlər görməlidir. "Bu tədbirlərin içərisində həm Ümumdünya Səhiyyə Təşkilatının müvafiq strukturlarının köməyinə müraciət etmək, lazım olsa, qan nümunələrini dünyanın lazımı laboratoriyalarında yoxlatmaq, yəni bu texniki imkanlardan istifadə etmək lazımdır. "Bizdə bu qrip yoxdur və olmayacaq" kimi bəyanat vermək yox, məsələyə daha ciddi yanaşmaq lazımdır. Hesab edirəm ki, "donuz qripi" aşkarlansa belə, onun gizlədilməsi mümkündür. Çünki Azərbaycan miqrasiya durumundadır. 3 milyon azərbaycanlı ölkə xaricindədir. Gediş-gəliş nəticəsində ölkəyə daxil olan yoluxmuş şəxslər özləri ilə virusu gətirə bilərlər. "Bizdə "donuz qripi" yoxdur" demək məntiqli sığır".

bakcell

«Bakcell» abunəçilərinin balansını ikiqat artırır

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi «Bakcell» şirkəti növbəti "İkiqat Balans" kampaniyasına start verir. 2 fevral 2016-cı il tarixindən etibarən başlayan bu kampaniya çərçivəsində bütün CİN abunəçiləri nömrələrinin balansını ikiqat artırmaq imkanı əldə edəcaqlar. İkiqat bonusu əldə etmək üçün abunəçi *525#YES kodunu yığmalıdır.

Bonus təklifi hər bir abunəçinin fərdi sərfiyyatına uyğun olaraq təqdim edilir və nömrənin balansının müəyyən hissəsini ikiqat artırmaq imkanı verir. Bu təklifdən faydalanmaq istəyən abunəçilər *525#YES kodunu yığmaqla balansın hansı hissəsinin ikiqat artırılma imkanına malik olduğunu öyrəndikdən sonra asanlıqla bu bonusu ala bilərlər.

"Bu, «Bakcell» abunəçiləri üçün aylıq xərclərin optimallaşdırılması və ödədikləri məbləğ müqabilində daha çox dəyər əldə etmələri üçün fantastik həlldir", - deyir «Bakcell» şirkətinin baş marketing direktoru Mariya Toçyeva bildirib. Əldə edilən bonuslar ölkədaxili bütün istiqamətlərdə danışıqlara, eləcə də SMS və MMS yollanılması üçün istifadə edilə bilər.

*100#YES kodunu yığmaqla abunəçi bonus balansını yoxlaya bilər. Alınan ikiqat məbləğ qoşulmadan sonra 7 gün ərzində istifadə oluna bilər. Bu kampaniya çərçivəsində məbləğin ikiqat artırılmasını bir neçə dəfə etmək mümkündür.

Babasil xəstəliyinin ən müasir metoddla MÜALİCƏSİ

Almaniyanın məşhur "Karl Ertors" firmasının aparatı ilə Moskva şəhəri proktologiya ETM-də xüsusi hazırlıq keçmiş həkim tərəfindən qansız, ağrısız, yataq rejimi gözləmədən - lateks həlqə qoyulması.

SƏLİMOV FƏRMAN

Tel: (055) 776-70-34

Kişilər!!! Axırmıçı şans!!!

İsrail təbabəti tətbiq edilir!

Əgər Sizə nə Azərbaycanda, nə də xaricdə heç kim kömək edə bilməyibsə, onda yaxşı insanlara, aşağıdakı xəstəlikləri, keyfiyyətli, qısa müddətlə və tam müalicəsini d-r Vaiz Səmədov apara bilər:

- * Cinsi zəiflik, meyilin və ereksiyanın azalması tam impotensiyədək (yaşdan və səbəbdən asılı olmayaraq)
- * Cinsi marağın və cinsi aktların azalması
- * Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayaraq)
- * Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- * Prostatitlər. Prostat vəzin böyüməsi və ya kiçilməsi
- * Prostat adenomasi (vəzidə düyünlərin əmələ gəlməsi)
- * Cinsi vəzilərin-xayaların böyünməsi və ya kiçilməsi
- * Qasıq-xayalıqda sızılı, küt və ya kəskin ağrılar
- * Əvvəldən xarici cinsi üzvün balaca olması
- * Xarici cinsi üzvün sonradan birdən kiçilməsi
- * Cinsi üzvün düyünlə birdən öyilməsi (Peyroni xəstəli.)
- * Oğlan uşaqlarında cinsiyyət üzvlərinin inkişafsızlığı
- * Uşaqlarda gecə vaxtı yerinə sidiyə getməsi (enurez)
- * Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- * Yuxusuzluq və yuxu pozuntuları
- * Sidik aktlarının gecə ya gündüz tez-tez olması
- * Sidik aktlarının çətinlikləri və tutulmaları
- * Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- * Zöhrəvi xəstəliklərdən sonra qalqlar və ağrılaşmalar
- * Saçların bütün formalatda tökülməsi. Sızanaqlar
- * Yuxuda iken və yuxudan qalxanda qan təzyiqinin yüksək qalxması
- * Boyun, baş, bel, ayaq ağrıları və osteoxondroz
- * Onurğa sütununun yırtığı, qulunların dərmansız müalicəsi

Həkimə zəng etmək üçün (saat 11.00-dan sonra)

Tel: (050) 213 88-05.

Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com doktor Vaiz Səmədov.

Milli Məclisin sonuncu iclasında deputatlar iş adamlarının problemlərindən danışdılar, həmçinin monopoliya ciddi şəkildə müzakirə edilib. Deputat Fazil Mustafa bildirib ki, bu sessiyada, nəhayət, Rəqabət Məcəlləsinin qəbul ediləcəyini gözləyir: "Bu ölkənin əsas problemi rəqabət problemidir. Ölkə prezidenti ürək yanğısı ilə deyir ki, sahibkarlığa dəstək vermək lazımdır. Ancaq dünən iş adamlarından 10 min istəyirdilər, bu gün ikiqat-üçqat tələb etməyə başlayıblar. Artıq prezidentin də tələbləri səmərə verməməyə başlayıb".

Musa Quliyev isə gömrükdəki vəziyyətlə bağlı parlamentə çağırış edib və vəziyyətin ağır olmasına işarə vurdu: "Bir aydan çoxdur ki, nə Türkiyə, nə Çindən Azərbaycana mal idxal olunmur. Çünki 36 faiz vergi və gömrük rüsumu tətbiq olunub. Artıq sahibkarlar monopoliyanın bərpa olunmasını arzulayırlar, deyirlər ki, yenə əvvəllər monopolistlərlə dil tapmaq olurdu. Ona görə də gəlin, biz elə bir rejim yara-daq ki, qaş qayırdığımız yerdə göz də çıxartmayaq". Bəxtiyar Əliyev də bildirib ki, əgər rəqabət, antiinhisar haqqında qanunlar yoxdursa, neqativlərə qarşı necə mübarizə aparıla bilər: "Hansısa sehri əllərdir Rəqabət Məcəlləsinin qəbuluna imkan vermir".

İqtisadçı ekspertlər də Milli Məclisdəki monopoliya söhbətlərinə münasibət bildirdilər. **Ekspert Vüqar Bayramov** məsələ ilə bağlı müsəvat.com-a açıqlamasında deyib ki, monopoliyanın aradan qaldırılması heç də standart olaraq eyni verginin eyni mal-

lara tətbiq edilməsi anlamına gəlməməlidir: "Monopoliyanın aradan qaldırılması üçün əslində Gömrük Komitəsi sahibkarlara dəstək olmalı idi. Yeni sahibkarlar gömrük rəsmiləşdirilməsini həyata keçirə bilsinlər. Digər tərəfdən, vergilər məhsullar üzrə fərqlənməlidir. Əslində konkret olaraq 36, yaxud 38 faiz verginin tətbiq edilməsi qanunvericiliyə uyğun deyil. Əlavə dəyər vergisi ilə yanaşı, hər bir məhsul üzrə konkret rüsumlar var. Həmin rüsumlara uyğun olaraq, verginin hesablanmasına ehtiyac var. Sahibkar maşın alıb ölkəyə gətirir, sahibkarın maliyyə gəliri 10 minlik maliyyə məsələ, 12 mindən hesablayır. Məsələ əslində onun aldığı məhsulun "invoice" dəyərinin artırılmasıdır. Bu da vergi tətbiq edildəndən sonra daha çox ödənişə səbəb olur. Ona görə də monopoliya birmənalı şəkildə olmamalıdır. İdxalda monopoliya anlayışı təbii ki, iqtisadi baxımdan qəbul edilə bilməz. Vergi mexanizmi təkmil olmalıdır. Vergi me-

Milli Məclisdə monopoliya söhbətləri - vəziyyət ağırdır...

Ekspertlər bildirirlər ki, gömrük rüsumları mütləq endirilməlidir, artıq vergi hesablanması vəziyyəti qəlizləşdirir



xanizmi birmənalı şəkildə imkan verməlidir ki, sahibkarlar hər bir məhsula müəyyənləşmiş, uyğun vergi versinlər. Sahibkarlar artıq qanunvericilikdə müəyyənləşdirilmiş rüsumlara uyğun olaraq vergi ödəməlidirlər. 36 faiz verginin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Eyni zamanda Gömrük Komitəsi çalışmalıdır ki, sahibkarlara dəstək olsun. Çünki sahibkarların yüksək vergi

rüsumları və "invoice" dəyişdirilməsi nəticəsində xərcin artması və sair kimi problemlər göstərir ki, bunlar heç bir halda monopoliyanın yaxşı olması anlamına gəlməməlidir. Monopoliya heç bir halda yaxşı deyil. Bütün hallarda monopoliya aradan qaldırılmalıdır".

Ekspert Natiq Cəfəri isə qeyd edib ki, inhisarçılığın ləğvi və gömrükdə ağı hesablılığa keçidlə bağlı qərar

doğru qərardır: "Təbii ki, biz bununla bağlı illərdir danışırıdıq. Amma belə qərar verilməmişdən gərəkdir vergi və gömrük rüsumları normal bir qaydaya salınsın. Ölkədə nə istehsal olunursa, ölkənin nəyə ehtiyacı varsa, daxili istehsalat mane olursa, həmin məhsulların gömrük rüsumları ya sıfırlanmalı idi, ya da xeyli dərəcədə aşağı endirilməli idi. Daxili istehsal onsuz da yoxdur bizdə, yaxud yox səviyyəsindədir. Gömrük rüsumları xeyli dərəcədə endirilməli idi ki, insanlar əvvəllər verdiyi rüşvətdən daha az gömrük rüsumu ödəyib malları ölkəyə gətirməyə maraqlı olsunlar. İndi isə bir paradoksal vəziyyət yaranıb. Ölkəyə mal gətirərək kifayət qədər yüksək məbləğdə vergi verib gömrük rüsumu ödəmək lazım gəlir. Sonra da bu leqal şəkildə ölkəyə daxil olan malların vergiləri tərəfindən də yoxlanılması

və daha artıq vergi hesablanması məsələsi ortaya çıxır. Yəni bu bir-biri ilə bağlı məsələdir. Ona görə də belə bir addımın atılmasından öncə vergi və gömrük rüsumlarında ciddi dəyişikliklərə getmək lazım idi. Bu rüsumların aşağı endirilməsi həm də ölkədə qiymətlərin müəyyən dərəcədə stabilizəməsinə, artımının qarşısının alınmasına səbəb ola bilər. Hökumət bu addımı atmaqla digər tərəfi düşünmür. Və yaxud da orada ələ maraqlar var ki, o maraqların təmin olunmasına çalışsın, nəinki ictimai maraqların. Bunun özü bir normal yanaşma deyil. Ona görə də yubanmadan gömrük və vergi rüsumları xeyli, əhəmiyyətli dərəcədə aşağı salınmalıdır. Ölkədə istehsal olunmayan məhsulların ölkəyə sərbəst şəkildə gətirilməsinə şərait yaradılmalıdır".

□ Rəy RƏFİYEVA

Aqrar sahəni dirçəltməyin tək yolu

Qadir İbrahimli: "Yeni emal müəssisələri yaradılmayacaqsa, əkin-biçinin mənası yoxdur..."

Azərbaycan aqrar sahənin üstünlük təşkil etdiyi bir ölkədir. Ancaq ümumi daxili məhsulda bu sektorun payı çox azdır. Dünyada baş verən proseslər, neftin qiymətinin ucuzlaşması, daxilə isə manatın devalvasiyası fonunda bizi böhranın təzyiqindən qoruyacaq sahələrdən birincisi kənd təsərrüfatıdır.

Ancaq təəssüflər olsun ki, Azərbaycanda uzun illərdir bu sahəyə diqqət ayrılmayıb. Halbuki Azərbaycanın iqlimi və münbit torpağı imkan verir ki, Azərbaycan bu sahədən yüksək məbləğdə gəlir əldə edə bilsin. Hər halda, Azərbaycanın yarısı boyda olan Hollandiyanın kənd təsərrüfatı məhsullarının yalnız illik gəliri 100 milyard dollara yaxındır. Ölkəyə xaricdən gətirilən qida məhsullarının kəskin bahalaşması

fonunda bu sahədə olan boşluqlar mənzərəsi özünü daha aydın şəkildə büruzə verir.

Azərbaycan ənənəvi olaraq aqrar ölkə statusuna malik olub. Mart ayından etibarən yazlıq əkin başlayacaq. Payız taxıl səpinə isə noyabrda yekunlaşsın. Bunu "Yeni Müsavat" açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib. "Hazırda taxıl sahələrində



vəziyyət ürək açandır. Fermerlər gübrələri vaxtında verirlər. Mart ayından başlayaraq yazlıq bitkilərin əkinini üçün müəyyən tədbirlər həyata keçiriləcək. Payız əkinini isə tam yekunlaşsın. Burada söhbət taxılardan

gedir. Taxıl səpini harada-sə noyabrın axırlarından artıq yekunlaşsın. Yazlıqlardan isə danışmaq hələ tezdir. Yəni əkin aprel may aylarından başlayır. Əsasən də pambığın, texniki bitkilərin, tərəvəzlərin, bostan bit-



kilərinin əkinini aprel ayından start götürəcək".

İqtisadçı ekspert Qadir İbrahimli isə kənd təsərrüfatının inkişafı üçün emal sənayesinin inkişafının vacib olduğunu bildirdi: "İnsanların 38 faizi kənd sahəsində çalışır. Bu da o deməkdir ki, Azərbaycan aqrar ölkə olaraq qalır. Hazırda kənd təsərrüfatında azad sektorda satış problemi var. Fermerlərin becərdiyi, topladığı məhsulu satış problemi var. Bu problemin də həlli hansısa inzibati yoldan, yaxud da ki, kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarının təşkilindən keçmir. Bunlar çox primitiv və effektiv yollardır. Həmin problemi həll etmək üçün Azərbaycanda emal sənayesi inkişaf etməlidir. Fikrimcə, hazırda kənd təsərrüfatı məhsullarının emal sənayesi gücləndirilməlidir ki, həmin fermerlər satış bazarı əldə etsinlər. Yeni həmin emal müəssisələrinə məhsullarını sata bilsinlər. Əgər bu problem həll olunmayacaqsa, emal sənayesi inkişaf etməyəcəksə, yeni emal müəssisələri yaradılmayacaqsa, kənd təsərrüfatında əkin-biçinin heç bir effekti olmayacaq. Çünki məhsul istehsal olunur və satıla bilmirsə, fermer ziyanına düşürsə, orada dinamik inkişafdan söhbət gedə bilməz. Ona görə də hökumət siyasət olaraq həmin emal müəssisələrinin yaranmasında maraqlı olmalıdır. Əgər emal müəssisələri işə düşməsə, bu problemlərin köklü şəkildə həllini düşünmək mümkün deyil".

□ Günel MANAFLI



MÜSAVAT

Son səhifə

N 25 (6346) 3 fevral 2016



Yatmaq forması nədən xəbər verir?

İnsanı tanımaq istəyirsinizsə, onun yatış şəklinə fikir verin. Yatmaq şəklimiz bizim ətraf ələmə olan münasibətimizi əks etdirir. Psixoloqların sözlərinə görə, insan yuxuda öz davranışlarına nəzarət edə bilmir. Əgər siz müəyyən bir pozada yatsanız belə, yuxudan mütləq xarakterinizi əks etdirən formada oyanacaqsınız.

Son yuxu araşdırmasını britaniyalı alimlər aparıblar. Professor Robert Fillipsin sözlərinə görə, 6 əsas yuxu pozası var. Onlardan ən çox yayılan embrion formasıdır. Embrion - ana bətnindəki kimi qvrılaraq yatmaq insanın həssas bir qəlbə malik olduğunu göstərir. Bu formada yatan insanlar ilk görüşdə utancaq olsalar da qısa zamanda rahatlayırlar.

Dik yatış - sol böyrü üstündə qollar yanda yatış formasıdır. Belə yatanlar rahat, qələbəliyə alışan, yadlara tez güvənən, sosial insanlar olurlar.

Yaşlı yatışı - böyrü üstə, hər iki əli ya yastığın yanında, ya da çiyin seviyyəsində bükülən insanlar təbiiyi sevirler. Fikirləri çətin dəyişir. Bir qərar verəndən sonra onu dəyişdirməyi heç sevmirlər.

Əsgər yatışı - qollar rahat şəkildə yana salınmış, kürəyi üstə, ancaq başı sağa-sola dönəcək şəkildə yatanlar sakit, ağız bütöv olurlar.

Üzü üstə - üzü üstə, ayaqlar aralı və düz, qollar yastığın üzərində qatlanmış formada, başını sağa sola çevirərək yatan insanlar toplu, kütləvi halda yaşamağı sevirler. Tənqid edilməyi sevmirlər.

Ulduz yatışı - kürəyi üstə, qollar və ayaqlar açılmış, ulduzu xatırladan formada yatanlar yaxşı dost olurlar. Onlar hər zaman başqalarını dinləməyə və yardım etməyə hazırdırlar. Diqqət mərkəzində olmağı sevmirlər.

Sağlamlıq cəhətdən üzü üstə yatmaq həzmi pisləşdirir, dəniz ulduzu və əsgər forması xoruldama problemi yaradır, pis yatmağa səbəb olur.

Dünyanın ən bahalı şirkəti açıqlandı

Əsasını "Google" şirkətinin təşkil etdiyi "Alphabet" dünyanın ən bahalı şirkəti adını alıb. Şirkət rəhbərliyi ötən ilin 4-cü rübündə gəlirlərinin 4.9 milyard dollar təşkil etdiyini açıqlayıb. Bu, onun əvvəlki il ilə müqayisədə 0.2 milyard dollar artıq qazanc əldə etdiyini göstərir.

Açıqlamadan dərhal sonra şirkətin səhmləri də dəyər qazanıb. Səhmlərin 9 faiz bahalaşdığı bildirilir. Hazırda şirkətin ümumi dəyəri 568 milyard dollar təşkil edir. Şirkət bununla Amerikanın (ABŞ) "Apple" şirkətini də geridə qoyub. "Apple"-in dəyəri, ümumilikdə 535 milyard dollar təşkil edir.

"Google Alphabet" 2015-ci ildə Google-dən ayrılaraq müstəqil fəaliyyət göstərməyə başlayıb.




Lakin hər iki şirkətin rəhbərliyi dəyişməz olaraq qalır. Google-nin reklamdan əldə etdiyi gəlirlər 17 faiz artıb. Şirkət rəhbərliyi reklamların da sayında 31 faiz artım müşahidə olduğunu bildirir.

WhatsApp rekord qırır

Səhv tapdınız? Sözü seçib CTRL+ENTER basın! "WhatsApp yazışma tətbiqi istifadəçi sayını rekord həddə - 1 milyarda çatdırıb. Bu barədə WhatsApp mesajlaşma xidmətinə sahib olan "Facebook" şirkətindən məlumat verilib. WhatsApp istifadəçilərinin sayı ay ərzində 800 milyon nəfər tərəfindən istifadə edilən "Facebook Messenger"-i ötürüb.

Şirkətin son hesablamalarına görə, "WhatsApp" vasitəsilə gün ərzində 42 milyard ismarış, 250 milyon videomesaj göndərilir. 2014-cü ilin fevralında isə tarixin ən böyük alğı-satqısı baş tutub. Hələ o zaman 450 milyon istifadəçisi olan WhatsApp "Facebook" şirkəti 19 milyard dollara satın alıb. Bundan əvvəl 2012-ci ildə "Facebook" 1 milyard dollar ödəyərək İnstagram sosial şəbəkəsini satın alıb.

WhatsApp Smartfonlar üçün ani mesajlaşma mübadilə sistemidir. Mətn mesajlarını, təsvirləri, videonu və audionu göndərməyə imkan verir. Mesaj sistemini yaratmış şirkətin əsası 2009-cu ildə Cen Koum və Brayan Akton tərəfindən qoyulub. Şirkətin mərkəzi ofisi Santa-Klara Kaliforniya ştatında yerləşir.



Elektrikli siqaret zərərli imiş

Elektrikli siqaret üzərində aparılan araşdırmalar onun immun sistemini zəiflətdiyini ortaya çıxarıb. Bu siqaret bədənin antibiotik qarşı mübarizə aparan hüceyrələrini məhv edir. Amerikanın Kaliforniya Universitetində gerçəkləşdirilən araşdırma görə, elektrikli siqaretlər immunitet sistemində zərər verərək bədənin bakteriyalar və viruslara qarşı müqavimətini azaldır.

"Molecular Medicina" jurnalında yayımlanan araşdırmalar göstərir ki, siqanlar da siqaretin mənfi təsirlərinə məruz qalır. Bəzi hallarda siqaret immuniteti o qədər zəiflədir ki, xəstəliklər ölümlə nəticələnir. Meyvə qoxulu elektrikli siqaretlər isə nəfəs yollarına daha çox zərər verir. Alimlər elektrikli siqaretin tərkibindəki "benzaldehyd" adlı maddənin nəfəs yolları xərçənginə səbəb ola biləcəyini də qeyd ediblər.



QOÇ - Təxminən saat 12-yə qədər əsas vaxtınızı istirahətə həsr edin. Çünki həmin ərəfədə uğurlardan uzaq olacaqsınız. Sonrakı saatlarda isə qarşılıqlı münasibətlərdə irəliləyişlər gözlənilir.

BUĞA - Ümumən gərgin gün olsa da, baş çəkəcəyiniz ünvanlardan asılı olaraq sabitliyinizi təmin edə bilərsiniz. Başqalarının şəxsi işinə müdaxilə etməyin. Dilinizdən dualarınızı əsirgəməyin.

ƏKİZLƏR - Günün birinci yarısında həmkarlarınızla müəyyən mübahisələriniz gözlənilir. Əgər haqlı olduğunuza əminsizsə, mübarizədən yayınmayın. Dost məsləhətinə böyük ehtiyacınız var.

XƏRÇƏNG - Hər mənada uğurlu gündür. Qarşınıza qoyduğunuz planların əksəriyyətini reallaşdırma biləcəksiniz. Odur ki, bəxtinizdən şikayətlənməyi bir kənara atın. Dostlara arxa çevirməyin.

ŞİR - Əgər özünüz özünü inandırırınsanız, bunu başqalarından gözləməyə dəyməz. Bir az nikbin olun. Kosmik bioritm bir qədər əleyhinizə işlədiyi üçün görəcəyiniz işləri döndə-döndə götür-qoy edin.

QIZ - Böyük dönüş astanasındasınız. Belə məqamlarda adətən ətrafı sədaqətli dostlar toplamaq müsbət nəticə verir. Siz də bu təcrübədən yararlanıb qarşıdakı həftə üçün buna hazır olmalısınız.

TƏRƏZİ - Nə qədər mane olmaq istəsələr də, özünüzü təmkinli aparmaqla rəqiblərinizi zərərsizləşdirməlisiniz. Axsama yaxın sevdikiniz adamları gəzintiye çıxmağa çalışın. Bu gün borc almayın.

ƏQRƏB - Fəaliyyətlə bağlı müvəffəqiyyətə yetişəcəyinizi təsvir edən Göy qübbəsi əzmkarlığınızı artıрмаğı tələb edir. Bu gün qarşınıza çıxan şəxslərin əksəriyyəti mövqeyinizi dəstəkləyəcək, aktiv olun.

OXATAN - Risk və mübahisələrdən yayınsanız, ixtiyarınızda olan bu təqvimdən xeyli razı qalacaqsınız. Ulduzların düzümü maraqlı adamlarla görüşəcəyinizi, həmçinin qonaqlıqlarda iştirakınızı proqnozlaşdırır.

OĞLAQ - Səhhətlə bağlı bəzi problemlərlə rastlaşsanız da, bunun ciddi fəsadları olmayacaq. Bununla yanaşı, özünüzü nəqliyyatdan da qorunmalısınız. Saat 15-18 arası sevin-dirici hadisələr olacaq.

SUTÖKƏN - Kifayət qədər düşərli gündür. Hansısa xoşagəlməzliyin baş verəcəyinə inanmayın. Əksinə, hər nə olsa, ondan sizə yalnız xeyir gələcək. Perspektivli sövdələşmələriniz də gözlənilir.

BALIQLAR - Ulduzların düzümü daha çox səyyar fəaliyyətdə uğurlara yaxın olacağınızı bildirir. Oturaq işlərə az aludə olun. Elə addım atın ki, sizi dolandıranların əli boşda qalsın. Səhhətinizi də qoruyun.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Stüardessalar dalaşdı, təyyarə yerə endirildi

Amerikanın Delta Hava Yollarına məxsus Los-Ancləsdən gələn təyyarədəki iki stüardessa dalaşdığı üçün təyyarə məcburi eniş edib. Slat Lake City şəhərinə enən təyyarədəki sənişinlər stüardessaların anlaşılmazlığa görə mübahisə etdiyi və sonunda yumruq-yumruğa dalaşdığını deyiblər. Mübahisəyə əngəl olmaq istəyən başqa bir qadın da döyülməsindən sonra pilot təyyarəni məcburən endirib. Təyyarə gedəcəyi şəhərə 75 dəqiqə gecikmə ilə çatıb.



Səhifəni hazırladı: **ŞAHNAZ**

Təsisçisi: **Rauf ARİFOĞLU**
Baş redaktorun birinci müavini:
Azər AYXAN

e-mail adres: **yenimusavat@mail.ru**

Ünvan: **Bakı şəhəri, R.Rüstəmov küçəsi**

Redaktor:
Nazim SABIROĞLU

"Yeni Musavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

2528-cü məhəllə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Lisensiya N: **B 114**
SAYI: **5.300**